




Qəlbimizdə əbədi yaşayacaq böyük tarixi hadisənin işığında



**Prezident İlham Əliyev və
birinci xanım
Mehriban Əliyeva
Xankəndi stadionunda
"Qarabağ"-MOİK
qarşılaşmasına baxıblar**

→ 45

İndi Qarabağın üzü gülür



**Azərbaycan
Prezidenti
İlham Əliyev
Şuşa, Xocalı və
Xankəndiyə
səfər edib**

→ 23

Sahibkarların seçimi dəyişmir

Prezidentin həyata keçirdiyi sosial-iqtisadi siyasət strategiyasının uğurları ilk növbədə respublikamızın ötən 20 ildə qazandığı makroiqtisadi göstəricilərdə öz əksini tapır. Bu dövrdə həyata keçirilən işlərin nəticəsi kimi bir sıra iqtisadi göstəricilərə nəzər salsaq görürük ki, son 20 il ərzində ümumi daxili məhsul istehsalının dəyəri 6,2 milyard dollardan 78,7 milyard dollara çatmış, real həcmi isə 4 dəfə artmışdır. Ölkənin xarici ticarət dövriyyəsinin dəyəri də 3,8 milyard dollardan 52,7 milyard dollara yüksəlmiş, ixracın həcmi 2,2 milyard dollardan 38,1 milyard dollara çatmışdır. Bu dövrdə qeyri-neft məhsullarının ixracı 0,3 milyard dollardan 3,05 milyard dollara yüksələrək 10 dəfə artmışdır. Dövlət büdcəsinin gəlirləri isə 2003-cü ildə 1 milyard 221 milyon manatdan 34 milyard manata yaxınlaşmışdır.

→ 10

Sülhə aparan qətiyyətli siyasət və effektiv fəaliyyət

"Prezident bütün dünyaya xalqımızın nəyə qadir olduğunu sübut etdi. Strateji əhəmiyyətinə görə faydasından çox zərərini gördüyümüz coğrafiyanı ilk dəfə məhz İlham Əliyev dividend götürən milli kapitalla çevirdi. Dövlət başçısı eyni zamanda xalqın vahidliyini həm hüquqi, həm mənəvi cəhətdən təcəssüm etdirməyi bacaran lider kimi Ulu Öndər Heydər Əliyevin nail olduğu milli birliyi daha da

möhkəmləndirdi. Xalq-iqtidar-ordu birliyi də öz növbəsində arzu etdiyimiz və beynəlxalq hüquqa əsaslanan situasiyanı dikte etdi. Digər tərəfdən, möhtərəm Prezidentin iradəsi ilə reallaşdırılan layihələr bu gün faktiki olaraq Azərbaycanı Avropa üçün alternativsiz və cazibədar enerji təchizatçısına, eləcə də bir sıra dövlətlərin enerji təhlükəsizliyində həlledici rol sahibinə çevirib".

→ 14

"Dəmir yumruq" Xankəndi stadionunun qapılarını açdı

Dünən Xanın köndində daha bir möhtəşəm təntənə yaşandı...

Bütün diqqətlər Zəfər matçına yönəldi...

30 ildən sonra Xankəndi şəhər stadionu qapılarını doğmalarının üzünə açmışdı...

Lakin bu, heç də sıradan bir idman hadisəsi deyildi, o həm də böyük siyasi anlamı şərtləndirirdi...

Axi, Şanlı Zəfərimizlə bitən saşaşın ən böyük avantürası məhz bu meydana başlamışdı...

Nikol Paşinyan erməni rəzilliyinin ən iyrenc ifadəsi olan "Qarabağ Ermənistandır və nöqtə" sərəsmliyini bu meydana səsləndirmişdi. Və bu ifadə Ermənistan-Azərbaycan münəqaşəsinin dönüşü anı oldu.

Şuşada bayrağımızı dalğalandırdıq və tarixi Zəfər qazandıq!

Xankəndidə Zəfər paradı keçirərək suverenliyimizi tam təmin etdik!

Dünən tək cə azarkeşlər deyil, hamı, 50 milyon azərbaycanlı Xankəndi stadionunda idi...

Müqəddəs şəhidlərimizin şad olan ruhları da orada idi...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bütün xalq ayaqda dayanmışdı...

Bu möhtəşəm izdiham məğlub dünya erməniliyinə, onun havadarlarına aydın mesajlar verdi. Qalib Komandanın meydana topa rəmzi toxunuşu isə onu göstərdi ki, yeni reallıqları yaranan, sülh müqaviləsinin şərtlərini dikte edən İlham Əliyev "dəmir yumruq"u ilə başını özdiyi dünya erməniliyini indiyə qədərki illik er-



məni xülyası indi ayağımızın altındadır.

Məğrur duruşlu, qətiyyətli Lider stadionda çıxışında bir daha 4 il öncə burada səslənən sərəsm açıqlamanı xatırladaraq dedi ki, Azərbaycanın Müzəffər Komandanı və onun qüdrətli ordusu Qarabağın kimə məxsus olduğunu 44 gündə sübuta yetirib, başqa şərhə ehtiyac yoxdur: "Dörd il bundan əvvəl bu stadionda bəziləri "Qarabağ Ermənistandır və nöqtə" demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır! Bundan sonra bu torpaqlarda Azərbaycan bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq".

Bir sözlə, otuz il ərzində separatizmin qara rənzinə çevrilən

Xankəndidə bu gün erməni terrorçularının izi-tozu da yoxdur. Torpağın əsl sahibi qayıdıb və bundan sonra Xankəndi şəhər stadionunda, onun ətrafında silah səsləri deyil, "qol" sədaları, sülh, əmin-amanlıq mesajları ucalacaq.

Dünənki oyunun nəticələrindən asılı olmayaraq qalib də bəlli idi.

İlham Əliyevin söylədiyi kimi, qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir.

"Qarabağ" və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması da təbii ki, böyük rəmzi mənə daşıyırdı. Çünki Qarabağ-Ordu-Xalq birliyi Zəfərimizin əsas mənəbidir.

"Azərbaycan"



İndi Qarabağın üzü gülür

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa, Xocalı və Xankəndiyə səfər edib

Şuşada Aşağı Gövhər ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində Aşağı Gövhər ağa məscidində aparılan bərpa işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət baş-

çısına görülmə işlər barədə məlumat verdi.

Bildirildi ki, Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər ağa məscidində aparılır. Aşağı Gövhər ağa məscidi XIX əsrdə

memar Kərbəlayi Səfərxan Qarabaği tərəfindən inşa edilib. Tarixi mədəniyyət abidəsi olan Aşağı Gövhər ağa məscidi işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalmışdır. Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə

və layihələndirmə işləri aparılıb. Buna uyğun olaraq "PAŞA Holding"nin dəstəyi ilə məsciddə bərpa-təmir işləri həyata keçirilir. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Ötən müddətdə məscidin minarələri bərpa olunub, dam və

döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib. Məsciddə bərpa-təmir işləri davam edir.

Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada bir sıra tarixi mədəniyyət abidələrimizin, o cümlədən məscidlərin bərpa və tikinti işlərini həyata keçirir. Artıq

bərpası başa çatmış Yuxarı Gövhər ağa, Saatlı məscidləri bu ilin may ayında istifadəyə verilib. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Cöl Qala məscidlərində bərpa işləri, o cümlədən Yeni Şuşa məscidinin tikintisi davam edir.

Şuşada 23 binalardan ibarət ilk yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binalardan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülmə işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, 23 binalardan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Dövlət başçısı yaşayış kompleksində hazır mənzillərə baxdı.

Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotəqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.

Diqqətə çatdırıldı ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülməkdədir.



Şuşa şəhərinin Qarabağ küçəsində tikinti işləri sürətlə aparılır



Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına görülmə işlər barədə məlumat verildi.

Bildirildi ki, şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla dövlət-özl sektor tərəfindəli çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Binalarda fasad və dam örtüyü işlərinə tezliklə başlanılacaq. Həmçinin layihə çərçivəsində Sadıqcanın evinin bərpa işlərinə də başlanılıb.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti



bu küçəyə rəmzi olaraq "Qarabağ" adını verib. Gövhər ağa məscidi, "Qarabağ" hoteli, xüsusi nümayəndəliyin binası

Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-millî memarlıq üs-

lubunun qorunması xüsusilə diqqət mərkəzində saxlanılır. Tikinti işləri yüksək səviyyədə həyata keçirilir.

İndi Qarabağın üzü gülür

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa, Xocalı və Xankəndiyə səfər edib

Daşaltı kənd məscidinin tikintisi gələn ilin ikinci rübündə başa çatdırılacaq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verildi.

Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimiz bərpa olunur və yeniləri tikilir. Bunlardan biri də Daşaltı kənd məscididir. Daşaltı məscidinin təməli 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.



Prezident İlham Əliyev Xocalının Dağdağan kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı kəndin ərazisinə baxış keçirib.

Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Dağdağan kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində kənd separatçılardan təmizlənib.



Qəlbimizdə əbədi yaşayacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xankəndi stadionunda "Qarabağ"-MOİK qarşılaşmasına baxıblar



Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdam "Qarabağ" və Bakının MOİK komandaları qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadionla görüşüblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi birdəqiqətlik sükutla yad olundu.

Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!

İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq.

Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, özəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.

Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan bayrağı dalğalanır.



böyük tarixi hadisənin işığında

Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Biz - bu torpaqların sahibləri qurub-yaradıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşa edilməsinə başlanılacaq.

Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda "Qarabağ" və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi mənə daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri "Qarabağ Ermənistan"ı və nöqtə demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!

İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgoran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan bayrağını ucaldım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik.

Bundan sonra bu torpaqlarda Azərbaycan bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!

◆ ◆ ◆

Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olundu.

Stadiona daxil olan dövlət başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşdü, onlarla xatirə şəkl çəkirdi.

Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra "Qarabağ" - MOIK görüşü başladı.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş "Qarabağ" komandasının 1:0 hesablı qələbəsi ilə başa çatdı. "Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin matçın əsas hissəsində əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində vurduğu qol oyunun taleyini həll edib. Bununla da N.Axundzadə işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilən ilk futbol matçında fərqlənən hücumçu kimi tarixə düşüb.



Prezident İlham Əliyev idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb

Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz Xankəndiyə!

İdmançılarla önəmli görüşü bu il Xankəndidə keçiririk. Bunun çox böyük mənası var. Sizi, ilk növbədə, əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Siz öz zəhmətinizlə dövlətimizin idman şöhrətini göylərə qaldırmısınız və Azərbaycan dövləti də sizi mükafatlandırmaqda tam haqlıdır, çünki siz buna layiqsiniz.

Bu gün burada düzülən mükafatlar, mənzillərin orderləri, digər mükafat növləri sizə işğaldan azad olunmuş Xankəndi şəhərində tarixi futbol matçının fasiləsində təqdim edilir. Bu münasibətlə sizə ürəkdən təbrik etmək istəyirəm.

Yarıqlar çox olub. Ancaq bugünkü yarıq tarixdə əbədi qalacaq, həm

xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını - uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmiyyət üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmiyyət üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.

Mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Mən sizi buraya dəvət etməklə sizə öz münasibətim, hörmətim, bildirmək istəmişəm. Bu görüşü biz Bakıda da keçirə bilərdik. Ancaq hesab etdim ki,



bu görüşün burada keçirilməsi və sizə bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaqdır. Bir daha təbrik edirəm.

❖ ❖ ❖

Sonra xatirə şəkli çəkdirildi.

❖ ❖ ❖

Azərbaycan Prezidenti həmişə olduğu kimi, bu il də idmançılarımızı sevindirib. Belə ki, dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycan idmanının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 1 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", 17 nəfər "Tərəqqi" medallı ilə təltif edilib. Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfər "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilib. Həmçinin ölkə idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 4 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. İdman ictimaiyyətinin 29 nümayəndəsinə isə mənzil verilib.



Prezident seçkiləri ölkədə aparılan islahatların davamıdır

2024-cü il Azərbaycan tarixində Zəfər seçkilərinin keçirilməsi ilə yadda qalacaq. İlk dəfə olaraq seçkilər ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bütün ərazilərimizdə keçiriləcək.

Azərbaycanın 2020-ci ildə Vətən müharibəsindəki qələbəsindən sonra regionda yeni realiaqlar yaranıb. Bu geosiyasi realiaqlar fonunda seçkilərin keçirilməsi zərurəti yaranmışdır. Prezident İlham Əliyev növbədənönar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Seçkilərlə bağlı artıq işlərə başlanılıb. Artıq ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə seçki məntəqələri yaradılıb. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurdə 26 seçki məntəqəsi yaradılıb.

Xatırladaq ki, xalqımız ilk dəfə olaraq həm prezident, həm parlament, həm də bələdiyyə seçkilərində qalib seçicilər kimi iştirak edəcəklər.

Növbədənönar prezident seçkiləri ilə bağlı "Azərbaycan" qəzetinə danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov qeyd edib ki, növbəti il fevralın 7-nə təyin olunmuş prezident seçkilərinin keçirilməsi ölkədə aparılan islahatların davamıdır və bu seçki siyasi sistemin daha da möhkəmlənməsini təmin edəcək.

Deputat bildirib ki, respublikada fəaliyyət göstərən siyasi partiyaların namizədləri artıq məlumdur: "Bu da onu göstərir ki, ölkəmizdə qarşılıqlı hörmət üzərində qurulan sağlam



əməkdaşlıq mühiti mövcuddur. Sırr deyil ki, möhz Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müasir Azərbaycan dünyada uğurlu islahatların aparıldığı ölkə kimi tanınır, qəbul olunur".

R.Mahmudov vurğulayıb ki, bu baxımdan fevralın 7-də keçiriləcək növbədənönar prezident seçkiləri zəruridir. Bu seçkiləri qeyd olunduğu kimi, Zəfər seçkiləri də adlandırmaq olar. Çünki müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər suverenliyi tam bərpa etmiş ölkəmizin bütün ərazilərində keçiriləcək.

Azərbaycanda azad siyasi fəaliyyətin mövcudluğunu qeyd edən komitə sədrinin müavini əlavə edib ki, eyni zamanda seçkilərin ədalətli keçirilməsi üçün hər cür şərait var: "Əminəm ki, seçicilər 7 fevralda xalqa böyük zəfər bəxş edən namizədi seçəcəklər, buna heç kimin şübhəsi yoxdur".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

AzQAC İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul edib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) dekabrın 21-də keçirilən növbədənönar XXVI Baş Məclisinin iştirakçıları gələn il fevralın 7-də keçiriləcək növbədənönar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul ediblər. AZƏRTAC bəyanatı təqdim edir:

"Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm tarixi nailiyyətlər əldə edib, dünyada böyük nüfuz qazanıb, regionun sürətli inkişaf yollarını açmışdır. Ölkədə təşkilatın aparıcı qurumlarının hesablarında yüksək qiymətləndirilib.

Möhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyi bacarıb. Qafqazın mədəniyyət, musiqi incisi olan Şuşa şəhəri tarixi Zəfərin simvolu na çevrilib, nisgillik, kədər, ümitsizlik geridə qalıb. Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, müdrik siyasəti ilə Azərbaycanın adını ucaldıb. Qarabağ və Şərqi Zəngəzür indiki cənnətə çevrilir, məcburi köçkünlər doğma yurd yerlərinə qayıdırlar, onlar dövlət tərəfindən hətərlərlə qayğı ilə əhatə olunurlar. Bütün bunlar bir daha Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasını əyani şəkildə nümayiş etdirir. Müharibə əlillərinə, şəhid ailələrinə göstərilən həssas münasibət və diqqət onlar üçün böyük təskinlik mənbəyidir.

İctimai-siyasi sabitliyin və əmin-amanlığın təmin olunması ölkənin sürətli sosial-iqtisadi inkişafında, müstəqil dövlətçiliyinin demokratik dəyərlər əsasında möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Respublikanın inkişafı istiqamətində aparılan işlər dünya

Azərbaycan dövlətinin başçısı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbələr vətəndaş cəmiyyəti təşkilatlarını, o cümlədən humanitar sahədə fəaliyyət göstərən 103 yaşlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsaylı üzvlərini də hədsiz sevindirir. Təşkilatımız yaradılmış geniş imkanlardan istifadə edərək öz Nizamnamə fəaliyyətini daim gücləndirib, səviyyəsində qurmağa çalışır. Ayparaçılar ictimai və iqtisadi proseslərdə, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyevin uğurlu həyata keçirdiyi kursa uyğun olaraq, aparılan məqsədyönlü islahatların gerçəkləşməsinə yaxından iştirak edir, humanitar sahədə işlərin aparılmasında hökumətə müvafiq dəstək olmağa çalışır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının respublikada yeganə təmsilçisi kimi humanitar sahədə üzünə düşən vəzifələri layiqincə yerinə yetirir və bu məqsədlə çoxsaylı tədbirlər həyata keçirir. Təşkilatın xötti ilə

qacqın və məcburi köçkünlərə, tənha və kimsəsizlərə, əlillərə, valideyn himayəsindən məhrum olmuş uşaqlara və sosial qayğıya ehtiyacı olan digər vətəndaşlara maddi-mənəvi dəstək göstərilir. Milli Cəmiyyətin üzvləri və könüllüləri vətəndaş cəmiyyətinin inkişafına töhfə verməklə yanaşı, hökumətin humanitar yönümlü layihələrində fəal iştirak edir, həmçinin xarici ölkələrdə təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardımlar göstərir.

COVID-19 pandemiyası, 44 günlük müharibə dövründə, eləcə də Ağdam-Xankəndi yolundakı hadisələr dövründə daim öndə olan cəmiyyətimizin təmsilçiləri və könüllüləri humanitar missiyaları ilə fəxr edirlər.

Cəmiyyətimiz Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü olan İlham Əliyevi müdafiə edirik, onunla bir yerdə olduğumuzu elan edirik. Azərbaycan ayparaçıları 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənönar prezident seçkilərində hər bir vətəndaşı fəal iştirak etməyə və möhz İlham Əliyevə səs verməyə çağırıq.

Biz öz seçiminizi etdik! Azərbaycanı qələbədən-qələbəyə aparacaq lider - İlham Əliyev bu seçkilərin qalibi olmağa hamıdan çox layiqdir, bu, onun tam haqqıdır!"



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



MSK-nın iclasında daha altı nəfərin prezidentliyə namizədliyi təsdiqlənib



Dekabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə komissiyanın 2023-cü il 16 dekabr tarixli iclasının protokolu təsdiq olunub.

MSK Katibliyinin Media və kommunikasiya şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədlərin irəli sürülməsi ilə əlaqədar məsələlərə baxılıb.

Namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun, namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafanın, namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Ağası oğlu Əliyevin, namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənzadənin və namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Qulam

əli oğlu Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Komissiya prezidentliyə namizədlərinin irəli sürülməsi təsdiq olunan siyasi partiyalar, o cümlədən öz təşəbbüsləri ilə namizədlərinin irəli sürülməsi təsdiq edilən şəxslər tərəfindən təqdim olunan səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri də qeydə alıb.

Beynəlxalq təşkilat və xarici ölkə diplomatik korpus nümayəndələrinin, media qurumları təmsilçilərinin iştirak etdiyi iclasda həmçinin cari məsələlərə baxılıb.

QƏRAR № 10/26

Mərkəzi Seçki Komissiyasının 2023-cü il 16 dekabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2023-cü il 16 dekabr tarixli iclasının protokolu təsdiq edilsin.

Sədr
Katib

Məzahir Pənahov
Arifə Muxtarova
Mikayıl Rəhimov

21.12.2023

QƏRAR № 10/27

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərində Zahid Məhərrəm oğlu Orucun namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2023-cü il dekabrın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 53-cü və 180.1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun namizədliyinin irəli sürülməsi təsdiq edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr
Katib

Məzahir Pənahov
Arifə Muxtarova
Mikayıl Rəhimov

21.12.2023

QƏRAR № 10/28

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafanın namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Quruluş Partiyası Ali Məclisinin 2023-cü il 16 dekabr tarixli iclasının Qərarı ilə Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfər oğlu Mustafanın namizədliyi irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2023-cü il dekabrın 17-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü və 180.1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafanın namizədliyinin irəli sürülməsi təsdiq edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr
Katib

Məzahir Pənahov
Arifə Muxtarova
Mikayıl Rəhimov

21.12.2023

Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyin irəli sürülməsinə dair tələblər

Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək hüququ var. Vətəndaşlar seçkilərdə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər. Ümumi seçki hüququ vətəndaşların irqindən, etnik mənsubiyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyətindən və ya digər statusundan asılı olmayaraq seçkilərdə iştirak etmələridir.

Vətəndaşların bərabər seçki hüququ dedikdə onların seçkilərdə bərabər əsaslarla iştirak etmələri, hər bir vətəndaşın bir səsini olmasa və vətəndaşların hər bir səsini eyni hüquqi qüvvəyə malik olmaları anlaşıdır. Birbaşa seçki hüququ isə onların seçkilərdə namizədin lehinə şəxsən səs verməsi, başqa şəxslərin yerinə səs verməsinin qadağan olunmasıdır.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı rəsmi dərc edildikdən sonra Seçki Məcəlləsinin müəyyən edilmiş qaydada prezidentliyə namizədliyin irəli sürülməsinə start verilir. Konstitusiyamızın 100-cü maddəsinə uyğun olaraq Azərbaycan ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezidentliyə namizəd ola bilər. Amma qanunvericiliyin tələbinə görə aktiv seçki hüququ olmayan (18 yaş tamam olmayan) və məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda da prezidentliyə namizəd üçün passiv seçki hüququ məhdudlaşdırılır. Belə ki, məhkəmənin qərarı qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində coza çəkən şəxslər, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, ikili vətəndaşlığı olan Azərbaycan Respublikasının vətəndaşları ikili vətəndaşlığı olan müddət ərzində (iki və daha artıq dövlətin vətəndaşı olması nəzərdə tutulur) namizəd ola bilməzlər. Həmin vətəndaşlar eyni anda bir neçə dövlət qarşısında hüquq və vəzifələrə malik olduqdan qanunvericilik onları passiv seçki hüququnu məhdudlaşdırır. Bundan başqa, xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisində müəyyən müddətdən artıq tərək etməyə və s. kimi amillər vətəndaşın xarici dövlət qarşısında öhdəliklərinin yaranmasına səbəb ola bilər. Ona görə də digər ölkə qarşısında yaranmış siyasi və hüquqi öhdəliklər vətəndaşların namizəd olmaq imkanını məhdudlaşdırır və həmin öhdəliklərə xitam verildikdən sonra namizəd olmaq hüququndan istifadə edə bilməzlər.

Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Konstitusiyamızın 100-cü maddəsinin tələbinə cavab verən vətəndaşlar, seçkilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları Seçki Məcəlləsinin nəzərdə tutulmuş qaydada namizədlər irəli sürə bilərlər.

Namizədliyin irəli sürən vətəndaş Mərkəzi Seçki Komissiyasına namizədliyin irəli sürülməsinə dair bildiriş və Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi (ərizədə prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə prezident seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir). Əgər namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin olunubsa, həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkəlatnaməsi, bununla yanaşı namizəd öz ərizəsində siyasi mənsubiyətinə dair məlumat da daxil edibse, o zaman bu barədə təsdiqedicinin sənəd təqdim olunmalıdır. Namizədlərin öhdəliklərinə dair məlumat da daxil edilibse, o zaman bu barədə təsdiqedicinin sənəd təqdim olunmalıdır. Namizədlərin öhdəliklərinə dair məlumat da daxil edilibse, o zaman bu barədə təsdiqedicinin sənəd təqdim olunmalıdır. Namizədlərin öhdəliklərinə dair məlumat da daxil edilibse, o zaman bu barədə təsdiqedicinin sənəd təqdim olunmalıdır.

Prezidentliyə namizəd irəli sürmək üçün seçki hüququ olan azı 100 nəfərdən ibarət Azərbaycan Respublikasının vətəndaşları seçkilərinin təşəbbüs qrupunu yarada bilər. Həmin təşəbbüs qrupunun formalaşması qaydası "Azərbaycan Respublikası Prezidentinin seçkilərində vətəndaşların öz təşəbbüsü ilə prezidentliyə namizədliyinin irəli sürülməsi, seçkilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən prezidentliyə namizədliyin irəli sürülməsi qaydaları haqqında Təlimat"la müəyyən edilir.

Təşəbbüs qrupunun yaranması üçün Seçki Məcəlləsinin göstərilən saydan az olmamaq şərti ilə seçkilərdə iştirak etmək hüququ olan vətəndaşlar öz yığıncağını keçirə bilərlər. Həmin yığıncaqda seçkilərin təşəbbüs qrupunun yaradılması və ona ad verilməsi, təşəbbüs qrupunun nümayəndəsinin müəyyən edilməsi, prezidentliyə namizədliyin irəli sürülməsi, namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün Mərkəzi Seçki Komissiyasına bildirişlə müraciət edilməsi məsələləri həll edilir. Eyni zamanda yığıncağın gündəliyinə çıxarılaraq müzakirə edilmiş hər bir məsələ barədə qərar qəbul olunur və



yığıncağın protokolu tərtib edilir. Prosesin sonunda qanunvericiliyin tələbinə uyğun olaraq, sözügedən protokolu iclasın sədri və katibi imzalayır.

Seçkilərin təşəbbüs qrupunun irəli sürüldüyü prezidentliyə namizədin sənədini Mərkəzi Seçki Komissiyasına seçkilərin təşəbbüs qrupunun nümayəndəsi və ya namizəd təqdim edə bilər.

Prezidentliyə namizədliyin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə Mərkəzi Seçki Komissiyasına seçkilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu, namizədin irəli sürülməsinə təşəbbüs edilməsi barədə bildiriş, Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi (ərizədə prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə prezidentliyə namizədliyin irəli sürülməsi barədə öhdəliyi göstərilməlidir), namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibse, səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkəlatnaməsi, bununla yanaşı namizəd öz ərizəsində siyasi mənsubiyətinə dair məlumat da daxil edilibse, o zaman bu barədə təsdiqedicinin sənəd təqdim olunmalıdır.

Namizədliyin irəli sürülməsi ilə əlaqədar təqdim edilmiş sənədlər Mərkəzi Seçki Komissiyası tərəfindən 5 gün müddətində baxılır, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə müvafiq qərar qəbul edilir və həmin qərar namizədə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsas yalnız Seçki Məcəlləsinin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımı qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsində qanunla müəyyən edilmiş qaydanın pozulması ola bilər. Müvafiq sənədlərdəki səhvlər və pozuntular namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilər, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsinin təsdiqləyir.

Arifa MUXTAROVA,
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi

QƏRAR № 10/29

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fuad Ağası oğlu Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərində Fuad Ağası oğlu Əliyevin namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2023-cü il dekabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası

Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 53-cü və 180.1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənəknar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fuad Ağası oğlu Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr
Katib

Məzahir Pənahov
Arifə Muxtarova
Mikayıl Rəhimov

21.12.2023



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



QƏRAR № 10/30

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Azərbaycan Partiyası Siyasi Şurasının 2023-cü il 17 dekabr tarixli iclasının Qərarı ilə Böyük Azərbaycan Partiyasının sədri Elşad Nəbi oğlu Musayevin namizədliyi irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2023-cü il dekabrın 18-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü və 180.1-ci maddələrinə əsasən **qərara alır:**

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin namizədliyinin irəli sürülməsi təsdiq edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr **Məzahir Pənahov**
Katib **Arifə Muxtarova**
Katib **Mikayıl Rəhimov**

21.12.2023

QƏRAR № 10/31

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin 2023-cü il 18 dekabr tarixli iclasının Qərarı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyi irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2023-cü il dekabrın 18-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına

(bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü və 180.1-ci maddələrinə əsasən **qərara alır:**

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr **Məzahir Pənahov**
Katib **Arifə Muxtarova**
Katib **Mikayıl Rəhimov**

21.12.2023

QƏRAR № 10/32

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Milli Cəbhə Partiyası İdarə Heyətinin 2023-cü il 18 dekabr tarixli iclasının Qərarı ilə Milli Cəbhə Partiyasının sədri Razi Qulaməli oğlu Nurullayevin namizədliyi irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2023-cü il dekabrın 18-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 54-cü və 180.1-ci maddələrinə əsasən **qərara alır:**

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr **Məzahir Pənahov**
Katib **Arifə Muxtarova**
Katib **Mikayıl Rəhimov**

21.12.2023

QƏRAR № 10/33

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi təsdiq olunmuş Zahid Məhərrəm oğlu Orucun səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxsin qeydə alınması üçün müvafiq sənədləri 2023-cü il dekabrın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxsin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən **qərara alır:**

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası

Prezidenti seçkilərində İlqar Arif oğlu Kərimov Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi təsdiq olunmuş Zahid Məhərrəm oğlu Orucun səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışdır.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr **Məzahir Pənahov**
Katib **Arifə Muxtarova**
Katib **Mikayıl Rəhimov**

21.12.2023

QƏRAR № 10/34

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Quruluş Partiyası Ali Məclisinin 2023-cü il 16 dekabr tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən **qərara alır:**

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində aşağıdakı şəxslər Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınmışlar:

Səlahiyyətli nümayəndələr:
Nazim Əlihüseyn oğlu İsmayilov
Ziffiqar David oğlu İbrahimov
Ağababa Həzi oğlu Əlizadə
Leyla İbrahim qızı Musayeva
Həsən İbrahim oğlu Həsənov

Fəxrəddin Zülfəli oğlu Sadiqov
Fərid Mehdi oğlu Quliyev
Ağaəmi Balaəmi oğlu Soltanov
Orucali Şanavaz oğlu Nifdaliyev
Səlahəddin İzzəddin oğlu Əyyubov
Ramiz Şirindil oğlu Həsənov

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
İlqar Qəzənfər oğlu Mustafayev
Namiq Ziyadxan oğlu Göyüşov
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr **Məzahir Pənahov**
Katib **Arifə Muxtarova**
Katib **Mikayıl Rəhimov**

21.12.2023

QƏRAR № 10/35

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fuad Ağası oğlu Əliyevin səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi təsdiq olunmuş Fuad Ağası oğlu Əliyev səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxsin qeydə alınması üçün müvafiq sənədləri 2023-cü il dekabrın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxsin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən **qərara alır:**

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası

Prezidenti seçkilərində Xəzər Qardaşlı oğlu Teyyublu Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi təsdiq olunmuş Fuad Ağası oğlu Əliyevin səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışdır.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr **Məzahir Pənahov**
Katib **Arifə Muxtarova**
Katib **Mikayıl Rəhimov**

21.12.2023

QƏRAR № 10/36

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Azərbaycan Partiyası Siyasi Şurasının 2023-cü il 17 dekabr tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən **qərara alır:**

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində aşağıdakı şəxslər Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışlar:

Səlahiyyətli nümayəndələr:
Vüqar Cavad oğlu Qasımov
Fikrət İlyas oğlu Cəfərov

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Azad Məmməd oğlu Məmmədov

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr **Məzahir Pənahov**
Katib **Arifə Muxtarova**
Katib **Mikayıl Rəhimov**

21.12.2023

QƏRAR № 10/37

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin 2023-cü il 18 dekabr tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən **qərara alır:**

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində aşağıdakı şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışlar:

Səlahiyyətli nümayəndələr:
Ehtiram Təvəkkül oğlu Mehtiyev
Vüqar Piri oğlu Dadaşov

Səlahiyyətli nümayəndələr:
Elçin Əbdülrəhim oğlu Mirzəbəyli
Yaşar Rəşid oğlu Kələntərov

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
İlqar Əlixan oğlu Məmmədcanov

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr **Məzahir Pənahov**
Katib **Arifə Muxtarova**
Katib **Mikayıl Rəhimov**

21.12.2023

QƏRAR № 10/38

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Milli Cəbhə Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində Milli Cəbhə Partiyası İdarə Heyətinin 2023-cü il 18 dekabr tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması

üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra - Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən **qərara alır:**

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənə Azərbaycan Respublikası Prezidenti seçkilərində aşağıdakı şəxslər Milli Cəbhə Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışlar:

Səlahiyyətli nümayəndələr:
Ehtiram Təvəkkül oğlu Mehtiyev
Vüqar Piri oğlu Dadaşov

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Sənən Rafiq oğlu Daşdemiri

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr **Məzahir Pənahov**
Katib **Arifə Muxtarova**
Katib **Mikayıl Rəhimov**

21.12.2023



MÖHTƏŞƏM 20 İL

2003 2023

Baş vurmaqda olduğumuz 2023-cü ildə zəmanəmizin böyük siyasi xadimi və müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd olundu. Yaşadığı illərdən zaman etibarilə uzaqlaşdıqca ucağı daha çox görünən, Azərbaycanın güclü bir dövlət kimi inkişafı, qüdrətli olması üçün çalışan Heydər Əliyevin fəaliyyəti tariximizin şərəfli sahəsidir. Zəngin fəaliyyəti, böyük xilaskarlıq missiyası, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zirvəsinə ucalmış Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz ziddiyyətlər burulğanından xilas olmuş, Azərbaycanda yeni iqtisadi strategiyamızın əsası qoyulmuşdur.

Ulu Öndərin özü qədr inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə də respublikamız bütün sahələrdə özünün dinamik inkişafı ilə dünyaya birliyinə diqqət mərkəzində olmuş və bu şərəfli tarixin hər gün yeni, daha parlaq səhifələri yazılmışdır. Bu illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədr sürətlə inkişaf edən ikinci ölkə olmuşdur.

Ötən illər ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin marağı və mənafelərini özündə əks etdirməsi dövlət başçısı İlham Əliyevin yüksək bilik və intellekt, təcrübə və istedad, geniş dünyagörüşü, çevik idarəçilik möharətinə, yüksək özmə, qətiyyətli maliyyə lider olduğunu bir daha nümayiş etdirdi. Ümumilikdə geridə qalan 20 il Azərbaycan dövlətinin yüksəlişi və öz hədəflərinə yetməsinə üçün formalaşdırıldığı böyük potensialın bütün özəməti ilə reallaşdırdığı əlamətlər möhürlənmişdir. Müdrik xalqımızın 20 il öncə inanılmaz tələpini etibar etdiyi cənab İlham Əliyev həyata keçirdiyi global layihələrlə Ümummilli Liderin zəngin dövlətçilik işində müəyyən olunmuş böyük amalları həyata keçirərək çevirən qüdrətli siyasi xadim olduğunu təsdiqləmişdir.

Hazırda Azərbaycan çoxoxsuz tarixinin parlaq dövrünü yaşayır. Azərbaycanın 32 illik müstəqilliyinin yarıdan çoxu isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu gün bütün dövlətlər arasında sahibləndiyimiz mövqə hər bir azərbaycanlının qürur mənbəyidir.

Azərbaycan xalqının cənab İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə qazandığı yüksək nəticələr dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl ölkələrin onillikləri boyu keçirdiyi inkişaf mərhələlərini qısa zamanda geridə qoyan Azərbaycan bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Ötən dövrün sosial iqtisadi uğurlarına müayişə olunan inkişaf göstəriciləri transmilli enerji və kommunikasiya layihələrinə həyata keçirən, Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi sahədə də yüksək dinamizmlə inkişaf etdiyini təsdiqləyir. Son illər Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyanın öncül ölkələrindən biri olması Prezidentin müəyyənləşdirdiyi prioritetlərin elmi əsaslarla sөykəndiyini sübut edir.

Global enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regional tarazlı və davamlı inkişafı, yeni istehsalat müəssisələrinin açılması, işsizlik probleminin, yoxsulluğun sürətlə aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi məsələləri son 20 ildə dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətləri olmuşdur. Prezident özünəməxsus siyasi möharətlə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamlar arasında qurulmuş

bağlılığa, məntiqi ardıcılığa nail olmuş, Azərbaycanda dövlət idarəçiliyinin mükəmməl sistemini formalaşdırmış, bu sistemə xalqın mənafeyinə uyğun həyata keçirilməsinə töhmət etmişdir. Cənab İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa tökməklə verən global layihələrin reallaşdırılması yönündə səfərbər olmuşdur.

Prezidentin həyata keçirdiyi sosial-iqtisadi siyasət strategiyasının uğurları ilk növbədə respublikamızın ötən 20 ildə qazandığı makroiqtisadi göstəricilərdə öz əksini tapır. Bu dövrdə həyata keçirilən işlərin nəticəsi kimi bir sıra iqtisadi göstəricilərə nəzər salsaq görürük ki, son 20 il ərzində ümumi daxili məhsul istehsalının dəyəri 6,2 milyard dollardan 78,7 milyard dollara çatmış, real həcmi isə 4 dəfə artmışdır. Ölkənin xarici ticarət dövriyyəsinin dəyəri də 3,8 milyard dollardan 52,7 milyard dollara yüksəlmiş, ixracın həcmi 2,2 milyard dollardan 38,1 milyard dollara çatmışdır. Bu dövrdə qeyri-neft məhsullarının ixracı 0,3 milyard dollardan 3,05 milyard dollara yüksələrək 10 dəfə artmışdır. Dövlət büdcəsinin gəlirləri isə 2003-cü ildə 1 milyard 221 milyon manatdan 34 milyard manata yaxınlaşmışdır.

20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard dollar strateji valyuta ehtiyatlarına sahib idi. Bu il isə valyuta ehtiyatları 67 milyard dollarla ötdük ki, bu da təxminən 41 dəfə artım deməkdir. Ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan asılılıq azalıb. Nəticədə 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 faiz olduğu halda 2023-cü ilin əvvəlinə 10 faizdən az olub.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi 20 ildə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir. Məhz bunun nəticəsində Azərbaycan 2003-2023-cü illərdə yuxarı ortaqillikli ölkələr qrupuna daxil olmuşdur. Lakin ölkəmiz bunlarla kifayətlənmir. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlamlıq prinsiplərinə əsaslanaraq gələcəkdə qeyri-neft iqtisadiyyatına daha inkişaf etdikçə, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmağa hədəflənib.

Prezident İlham Əliyevin son 20 ildə Azərbaycana qazandırdığı uğurlardan böhs edərək onları zirvəsində dayanan tarixi Zəfərini də böyük qürurla vurğulanır. Xalqımıza Qarabağ Zəfərinin boxs edən Müzəffər Ali Baş Komandanın güclü dövlət konsepsiyasının əsası ni mühtüm əmil - iqtisadi, siyasi və hərbi güc təşkil edir. Faktlara müaricət edək: Azərbaycanın müdafiə xərcləri 2003-cü ildə cəmi 150 milyon dollara bərabər idisə, 2023-cü il dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi xərcləri 5,3 milyard manat olmuşdur. Gələcək ilin büdcəsində isə bu xərclər üçün 6,4 milyard manat vəsait ayrılmışdır.

Bu gün işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına



Sahibkarların seçimi dəyişmir

Qətiyyətli lider, qüdrətli dövlət, güclü iqtisadiyyat, güvənli özəl sektor

yatına inteqrasiya uğurla həyata keçirilir. Bölgənin bərpə-quruculuq işlərinə infrastruktur layihələrinin başlanılıb və bu, təsadüfi deyil. Çünki mükəmməl infrastruktur yaratmadan iqtisadiyyatın bərpası və insanlarında məskunlaşma mümkün deyil. Odu ki, indiyədək yüz kilometrə avtomobil yolunun çəkilməsi, Dövlət proqramlarının formaları və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsinə uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu artırmaqda sahibkarlığın inkişafına güclü tökmə verir.

Bu gün hər bir sahibkar dərkdədir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparılan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılıq azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqəbatqabiliyyəti mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradır. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Xarici şirkətlər bu yenidənqurma prosesində sadəcə podratçı kimi davət edilirlər. Qarabağın inşa olunan yollar bölgənin yenidən qurulması istiqamətində atılan addımların tərkib hissəsi olmaqla yanaşı, həm də Zəngəzur dəhlizinin yaradılmasına xidmət edir. Region ölkələrini birləşdirəcək dəhlizlərin açılması və bu istiqamətdə inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və tranzit əhəmiyyətini artıracaq. Bütün bunlarla Prezident İlham Əliyev regionda yaranmış yeni reallıqlara uyğun əməkdaşlıq təkliflərinə hər zaman açıq lider olduğunu bir daha təsdiqləyir.

Üç il ərzində icra olunan layihələr diqqət yetirdikdə əminliklə deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur tezliklə Azərbaycanın deyil, dünyanın ən gözəl guşələrindən biri olacaq. Səbəbi burada bərpə-quruculuq işlərinin müasir dünya standartlarına uyğun icra edilməsidir. Məsələn, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri insanların ətraf mühitə ziyan vurmada yaşamasına hesablanır.

Azərbaycan sahibkarları əmindirlər ki, birgə səylərimiz nəticəsində tez bir zamanda Qarabağımızı yenidən dirçəldəcəkdir, insanların öz doğma yurdlarına dönməsinə nail olunaçaqdır. Bu sahədə dövlətlə özəl sektor arasında dialoqun, əməkdaşlığın olması da xüsusi əhəmiyyət kəsb edir.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərətfərqli inkişafında yeni mərhələ yaşayır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosial-əhəmiyyətli olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının formaları və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsinə uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu artırmaqda sahibkarlığın inkişafına güclü tökmə verir.

Yəni həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasını, cəmiyyətdə sağlamlıq dəyərlərini aşılanmasını məqsətlənmişdir. Ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastruktur layihələri gerçəkləşmiş, əhəlin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülmüşdür.

Ümumilikdə son 20 ildə 4 dövlət proqramı üzrə regionlara yətlirilmiş investisiyaların həcmi 104 milyard manat təşkil etmişdir.

Iqtisadiyyatın bütün sahələrində dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi və özəl sektorun iqtisadi inkişafda rolunun artırılması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən qabaqcıl təcrübəyə əsaslanan yeni qanunların qəbul edilməsi xüsusi önəm kəsb edir. Bu qanunların tətbiqi ilə ölkə iqtisadiyyatında investisiya fəallığının həm dinamiki, həm də keyfiyyətində yeni bir səhifə açılıb. Bu gün dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində innovativ və prioritet layihələr həyata keçirilir.

Ümumi daxili məhsulda özəl sektorun payının artmasında dövlət əmlakının özəlləşdirilməsinin mühüm rolu vardır. Məsələn, 2003-cü ildən sonrakı dövrdə özəlləşmə prosesi çərçivəsində 23 mindən artıq kiçik müəssisə və obyektin özəlləşdirilməsi nəticəsində 300 mindən artıq iş yeri açılmışdır.

Əldə edilmiş uğurların davamlılığını təmin oluması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və digər xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, keyfiyyət səviyyəsinin daha da artırılması zəruri edir, bu sahədə institusional yanaşmanın şortlandırılması. Bununla bağlı Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edir. Əməkdaşlığın əsas məqsədi kiçik və orta sahibkarların fəaliyyətlərini tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tədbir olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə özəl subyektlərin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, dövlət və özəl qurumların fəaliyyətinə əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlavədiyi sə-

rait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.

Ümumiyyətlə, Azərbaycan Sahibkarlar Konfederasiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan qurumlarla əməkdaşlıq edərək son illər bir sıra yerli və beynəlxalq tədbirlərin təşkilində yaxından iştirak etmişdir. Həmin tədbirlərdə yerli və xarici şirkətlərin nümayəndələrinin birgə iştirakı özəl sektorda sağlamlıq qüvvələrinin birləşməsinə əsaslı zəmin yaradır. Sahibkarlar Konfederasiyası İqtisadiyyat Nazirliyi ilə birlikdə həm də sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməklə günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir və sahibkarların hüquqlarının qorunmasını istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Buna cavab olaraq sahibkarlarımız da öz işlərini müasir tələblərə uyğun qurmaqla, ixrac bazarlarında rəqəbatqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq üçün peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.

Sahibkarlar Konfederasiyası Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə sosial dialoqun bərabərliyi üçün subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təminini, bir sıra əmək və sosial-iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2023-2024-cü illər üçün sosial əmək münasibətləri üzrə razılaşdırılmış müqaviləni və birgə fəaliyyətlərini müəyyən edən Bəlgə Kollektiv Saziş imzalanmışdır.

Məlum olduğu kimi, 7 fevral 2024-cü il tarixində növbədənkonar Azərbaycan Respublikasının Prezidenti seçkiləri edilmişdir. Bununla bağlı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş tərkibdə iclası keçirilmiş, Prezident İlham Əliyevin namizədliyi irəli sürülmüşdür. Prezidentimizin yenidən namizəd olaraq irəli sürülməsi tamamilə məntiqlidir, haqlıdır və qanunauyğundur. Çünki keçən 20 il ərzində cənab İlham Əliyev sübut etmişdir ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir.

Azərbaycan sahibkarları bu seçkilərdə birmənalı olaraq cənab İlham Əliyevə səs verəcəklər. İlham Əliyev dünyanın etibar göstərdiyi, Azərbaycan sahibkarlarının sonsuz məhəbbət bəslədiyi, qəbul, etimad və etibar etdiyi Liderdir! Hər bir sahibkar aydın dərkdədir ki, İlham Əliyevə səs verməklə onlar özlərinin sabahına, sahibkarlığın inkişafına səs verirlər. Ona görə də sahibkarlarımız Prezident seçkilərinə böyük müştəkkilliklə gələcək, fəallıq nümayiş etdirəcəklər. Ölkənin siyasi həyatında fəal iştirak etmək, tələpəli məsələlərin həll olunduğu məqamlarda ayıqlıq və çəvilik göstərmək Azərbaycan sahibkarlarına xas olan xüsusiyyətlərdir.

Son illərin reallaşdırıldığı tədqiqatlar ki, Prezident İlham Əliyev Azərbaycan xalqının bütün istəklərinə və arzularına həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün gücünü bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi Liderdir.

edilmişdir. Sahibkarlardan daxil olan müraciətlərə baxılaraq, onların qaldırıldığı məsələlərə bağlı müvafiq dövlət orqanları ilə birgə araşdırmalar aparılmışdır. Eləcə də Vergi Məcəlləsində dəyişikliklər, tikintidə qeyri-rəsmi məşğulluğun qarşısının alınması və digər məsələlərə əlaqədar hazırlanmış qanunvericilik layihələri ilə bağlı konfederasiya bir sıra təkliflərlə çıxış etmişdir.

Sahibkarların maarifləndirilməsi və məlumatlandırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində isə sahibkarlara heftəlik məlumat bülletenləri, hüquqi qanunvericiliklə bağlı yeniliklərin izahını əhatə edən bir neçə hüquqi icmal sənədi təqdim olunmuşdur. Məsələn, cari ildə sahibkarların dövlət dəstək tədbirləri haqqında məlumatlılığı yüksəltmək, eləcə də Qarabağda yaradılan yeni iqtisadi zonalar, sənaye parkları və digər mövzuların daha geniş və analitik şəkildə təqdim edilməsi üçün "Biznes həyatı" jurnalının 31-33-cü sayları dərc edilmişdir.

2024-cü ildə də konfederasiya tərəfindən bir sıra vacib tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bütün dünyada iqtisadi inkişafın zəifləməsinə baxmayaraq, Azərbaycan rəhbərliyi 2024-cü il üçün iqtisadi inkişaf hədəflərini açıqlamış və gələcəkdə ölkə iqtisadiyyatını inkişaf etdirməklə işğaldan azad olunmuş əraziləri dirçəltmək kimi məqsədlərin dayandığını bildirmişdir. Azərbaycan sahibkarları Qarabağın və Şərqi Zəngəzurun yenidən firavanlığına qovuşması, iqtisadi cəhətdən dirçəlməsi üçün səylərini gələcək illərdə də gücləndirəcəklər. Bu məqsədlə ASK üzv olduğu beynəlxalq təşkilatlar, xaricdə yaşayan azərbaycanlı iş adamları, eləcə də milli sahibkarlarımızın potensial imkanlarından istifadə etmək məqsədilə başladığı işi davam etdirəcəkdir.

Məlum olduğu kimi, 7 fevral 2024-cü il tarixində növbədənkonar Azərbaycan Respublikasının Prezidenti seçkiləri edilmişdir. Bununla bağlı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş tərkibdə iclası keçirilmiş, Prezident İlham Əliyevin namizədliyi irəli sürülmüşdür. Prezidentimizin yenidən namizəd olaraq irəli sürülməsi tamamilə məntiqlidir, haqlıdır və qanunauyğundur. Çünki keçən 20 il ərzində cənab İlham Əliyev sübut etmişdir ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir.


Azərbaycan sahibkarları bu seçkilərdə birmənalı olaraq cənab İlham Əliyevə səs verəcəklər. İlham Əliyev dünyanın etibar göstərdiyi, Azərbaycan sahibkarlarının sonsuz məhəbbət bəslədiyi, qəbul, etimad və etibar etdiyi Liderdir! Hər bir sahibkar aydın dərkdədir ki, İlham Əliyevə səs verməklə onlar özlərinin sabahına, sahibkarlığın inkişafına səs verirlər. Ona görə də sahibkarlarımız Prezident seçkilərinə böyük müştəkkilliklə gələcək, fəallıq nümayiş etdirəcəklər. Ölkənin siyasi həyatında fəal iştirak etmək, tələpəli məsələlərin həll olunduğu məqamlarda ayıqlıq və çəvilik göstərmək Azərbaycan sahibkarlarına xas olan xüsusiyyətlərdir.

Son illərin reallaşdırıldığı tədqiqatlar ki, Prezident İlham Əliyev Azərbaycan xalqının bütün istəklərinə və arzularına həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün gücünü bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi Liderdir.

Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimliliyi olanda, onun hörmət və ehtiramını qazanmaq daha böyük bəxtəvəlikdir. İlham Əliyevin qeyd etdiyi kimi, xoşbəxt insandır ki, Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükmək bilməyən qürur və iftixarının ilham mənbəyidir. Öz ölkəsinə şanlı Zəfər və xoşbəxtlik bəxş edən Prezident İlham Əliyevə xalqımızın sevgisinin, hörmət və ehtiramının miqyasını təsvir etmək çətindir.

Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti





Heydər Əliyev İli 2023

Ulu Öndərin ideyaları əbədidir

Müdrük bir kolamda deyilir: "Dahi insanların ömrü onların ideyalarının ömrü ilə ölçülür". Elə bu sadə mənəvi qanunla, əminliklə deyə bilərik ki, Ulu Öndərin ömrü də elə onun bitib-tükənməyən ideyaları, amalları qədər sonsuz və əbədidir. Bəli, bir ömürdə yüz ömür yaşamaq, tarix yaradaraq tarixin özü olmaq, sözün əsl mənasında, fenomenal şəxsiyyətlərin tale, alın yazısıdır. Heydər Əliyev oğlu Əliyev kimi.

Həqiqətliyi bir deyim də var: "Dahilərin şəxsi həyatının onların ucaldığı böyük abidələrin arakəsmələrində axtarmaq lazımdır". Bu sözlər qeyri-ixtiyari yadıma bütün şüurlu həyatını prinsipial mübarizələrdə, qurub-yaratmaqda keçirən, uca, qəhrəman bir xalqın lideri kimi çətin və şərəfli missiyanın daşıyıcısı Heydər Əliyevin söylədiyi "Mən həyatımın qalan hissəsini də xalqıma bağışlamışam" fikirlərini salır. Azərbaycanın böyük tikinti meydanına çevrilməsi, sosial, iqtisadi, siyasi, mədəni sahələrdə, həyatın bütün sferalarındakı irimiqyaslı, sürətli inkişaf xalqa bağışlanan ömrün əməli göstəricisi, bariz nümunəsi deyildimi?

Bəli, Heydər Əliyev dühəsi az müddətdə ölkəni parçalanmaq təhlükəsində xilas etdi, milli həmrəylik bərqərar oldu, ortu quruculuğu həyata keçirildi. Azərbaycan nüfuzlu dünya təşkilatlarına, o cümlədən Avropa Şurasına tamhüquqlu ölkə kimi üzv qəbul olundu. Xarici dövlətlər, aparıcı fəvqəldünya dövlətləri ilə diplomatik münasibətlər yaradıldı, onun rəhbərliyi ilə hazırlanan düşünülmüş konsepsiya əsasında tarazlaşdırılmış xarici siyasət kursu müəyyənləşdirilərək həyata keçirildi. Ölkənin milli maraqlarına uyğun beynəlxalq iqtisadi sazişlər, 1994-ci ildə "Əsrin müqaviləsi" adlı neft müqaviləsinin imzalanması Azərbaycanın iqtisadi sistemini canlandıracaq güclü maliyyə kanalı olmaqla yanaşı, eyni zamanda onun siyasi müstəvidə də söz sahibliyinə geniş imkanlar açdı. Elm, təhsil, mədəniyyət sahələrində əldə edilmiş uğurlar ciddi islahatların, bu sahələrdə göstərilən diqqət və qayğının məntiqli nəticəsi idi. Sadələşdirilmiş Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın konseptual inkişaf strategiyası ilə bağlı həyata keçirdiyi, hər kəsə məlum həqiqətlərin çox cüzi hissəsidir. Əlbəttə ki, reallaşdırılan titanik miqyaslı işləri, sayısız-hesabsız layihələri, hətta təfərrüatı vermədən belə, sadəcə sadalamaqla kifayətlənək, bu, qalacaq-qalaq kitabların orsayo gəlməsi ilə nəticələnər.

Azərbaycan dövlətinin böyük məramı üçün müstəqillik ideyası yalnız milli özünüdərkini, özünəqayıdışını yüksək sosial təzahürü ilə çərçivələnmirdi, o həmçinin Azərbaycanın dünya arenasında mövqeyi kimi çoxfunksional hədəfləri də ehtiva edirdi. Ölkəmizin qısa zaman ərzində demokratik, müstəqil, azad, hüquqi, sivil və dünyəvi dövlət imicini yitirməməsi də məhz bu strategiyamızın parlaq nəticəsi idi. Sivil cəmiyyətin formalaşmasının episentridə qərarlaşmış insan faktoru, onun haqq və hüquqlarının qorunması problemi diqqətdə saxlanılan məsələlər içərisində öncüllük təşkil edirdi.

Bildiyimiz kimi, hər hansı bir toplumun demokratikliyinin ilkin göstəricisi qadına verilən qiymətlər ölçülür, ona olan münasibətlər təsbit olunur. Bu mənada Ulu Öndərin qadına, əl-üzü da Azərbaycan qadınına verdiyi dəyəri sözlə ifadə etmək, həqiqətdən də, çətindir. "Qadınlar cəmiyyətinin bəzəyidir, gözəlliyidir. Qadınlar cəmiyyət ola bilməz. Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına, eyni zamanda da gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Cəmiyyətdə qadınların üzünə çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirirlər. Azərbaycanın keçmiş zamanlarda da görkəmli qadınları olmuşdur. Onların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər, həqiqətdən, dünyəvi miqyasında böyük fəxr mənbəyini

çevrilmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayırlar, böyük xidmətlər göstərirlər, bəzi sahələrdə isə aparıcı rol oynayırlar. Mən bütün Azərbaycan qadınlarına təşəkkür edirəm. Qəhrəmanlığınıza görə, dözümlülüyünüzdə görə, ölkəmizə, millətimizə, dövlətimizə sədaqətinizə görə" - bu, Heydər Əliyevin qadınlar haqqındakı baxışlarının çıxışlarındakı inikası idi.

Dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyənləşməsində, qadın problemlərinin ən üst səviyyədə həllinə nail olunmasında Heydər Əliyevin müstəsna rolu inkaredilməz tarixi faktordur. Qadınlara yüksək imtiyazların verilməsi, siyasi sferada, qanunların qəbul edilməsində iştiraklarının təminatı, ən ali qanunvericilik orqanında təmsil olunmaları da Ümummilli Liderin şəxsi, təkidlə təşəbbüsünün əməli nəticəsi idi. Heç kimə sirt deyil ki, cəmiyyətin dinamik inkişafında qadınların yeri, statusu ilə bağlı həyata keçirilən irimiqyaslı layihələrin bünövrəsi hələ 1969-1982-ci illərdə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinin birinci dövründə qoyulmuşdu. Lakin sonrakı hakimiyyət illərində müstəqilliyin boşqətiyi ələhiddə imtiyazlardan yararlan təşəbbüsə lider yarımçıq qalmış bu müqəddəs işi daha geniş planda, daha əhatəli, dayanıqlı və sistemli şəkildə davam etdirdi. Onun "Azərbaycan qadınlarının rolunun artırılmasına dair tədbirlər haqqında" (1998), Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında (14 yanvar 1998), "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" və digər imzalandığı çoxsaylı fərman və sərəncamları dediklərimizin bariz nümunəsidir. Məsələn ciddiyyətin nəzərə alın Ümummilli Liderin prinsipial səyi nəticəsində Azərbaycan 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqları haqqında" 1952-ci il, 1995-ci il iyunun 30-da "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-cu il BMT Konvensiyası, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqdan qorunma" Regional Məlumatlandırma Kampaniyası, 2001-2002-ci illərdə "Qafqazda gender zərəkətinə qarşı 16 günlük fəaliyyət" aksiyası kimi bütün mümkün beynəlxalq konvensiya və tədbirlərə qoşuldu. Hüquq və azadlıqlarımızın beynəlxalq müstəvidə tanınması üçün Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadınların əmək və məşğulluq sahəsində qəbul etdiyi "Yeraltı işlərdə qadın əməyinin təbiiyi haqqında" 45 saylı, "Bərabər əmək görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında" 100 saylı, "Analığın mühafizəsi haqqında" 103 saylı, "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" 111 sayılı BƏT Konvensiyasının və 29 yanvar 1957-ci il tarixli "Ərdə olan qadınların vətəndaşlığı haqqında" Konvensiyanın qəbulu və bu qanunların qəbulundan doğan öhdəliklərin yerinə yetirilməsi də bu istiqamətdə aparılan çoxşaxəli layihələrin tərkib hissəsi idi.

Ulu Öndərin qadınlara münasibətindən söz açarkən fəxrli deyə bilərik ki, sağlamlıq sosial sferasının yaradılmasında müqayisəyəgəlməz dərəcədə yüksək təsir dairəsinə malik bizi - sonin, mənim, onun, istisnasız hamımızın durumu hər an inco detallarına qədər ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Nə gərgin iş qrafiki, nə ölkədəki ictimai-siyasi sabitliyin kritik durumu, nə xəstəlik heç bir maneə onun qadınlarla görüşünü təxirə salmağa qadir deyildi. Söylədiklərimiz onun qadın problemləri ilə əlaqədar keçirdiyi sayısız-hesabsız tədbirlərin xronologiyasına nəzər yetirdikdə daha aydın şəkildə təsdiqini



tapırı. Sevindirici haldır ki, ölkə əhalisinin yarıdan çoxunu təşkil edən zərifcinsin nümayəndələri də öz növbəsində bu diqqət və qayğının, inco nəvazişin dəyərini, çəkisini bildirdilər. Qadınların Ulu Öndərin qayğılarına sədaqət, ehtiramla cavab verir, onlara olan etimadı doğrultmağa çalışır, sevgilərinə bu böyük insandan heç zaman əsirgəmirədilər...

Əlbəttə ki, genetik kodların diktesini, milli-mənəvi dəyərlərin əxlaq kodleksinə, həyat dəvzinə çevrilməsi ilə əhatələnən Prezident İlham Əliyevin qadına, anaya, ailəyə münasibətindən təsirsiz ötməz bilməzdi. Bu gün ölkədə aparılan qadın siyasətinin uğurlu davamında da məhz sadələşdirilmiş faktorların ələhiddə gücü sezişilməkdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə həyata keçirilməsi üçün Prezident İlham Əliyevin fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurumun adındakı dəyişiklik təbii ki, formal karakter daşıdırdı. Bu, qadın hər şeydən öncə ana, yaradıcı varlıq kimi cəmiyyətə təqdim edilməsi ilə yanaşı, özündə gələcəyimizin qarantı olan uşaqların ailə kontekstində sağlamlıq inkişafına, mental dəyərlərə sahib gəncliyin formalaşmasına nəzər kimi mürəkkəb mexanizmi də ehtiva edirdi.

Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif aspektlərdən araşdırılması bütün sahələrin onun marağ dairəsində olması həqiqətinə ortaya qoyur. Lakin çoxsaylı görüşlərimizin iştirakçısı kimi əminliklə deyə bilərik ki, bu bitib-tükənməyən, intəhasız mücahidə və mübarizələrin fonunda bir problem var idi ki, əzmkar rəhbərin həyatının necə deyərək qırmızı çizgisini, hassas nöqtəsini təşkil edirdi. Bu, Qarabağ dördü, Qarabağ qubarı, qaçqın, köçkün qəhəri idi. O, yurd-yuvasından didərgin salınan hər bir qaçqının, Vətən həsrətli hər bir köçkünün naləsi, hayqırtısı, haqq səsi idi. Azərbaycan haqiqətətlərini dünyanın ən yüksək tribunallarında cəsarətlə, yorulmadan, döndə-döndə vurğulayan Ulu Öndər bu duyğunun açılması üçün mümkün təbliğat və təşviqat vasitələrinin hər birindən maksimum istifadə edir, hər bir fürsəti, məqami lehimizə çevirməyə çalışırdı. Azərbaycanın haqq işinə dəstək vermək, qlobal arenada işğalçı dövlətin törətdikləri problemlər haqqında daha dolğun təəssürat yaratmaq məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə, Pakistan, Rusiya, Türkmənistan, Rumıniya və neçə-neçə dövlətlərin prezident və rəhbər işçilərinin qaçqın şəhərciklərinə dəvət olunması da dediklərimizin bariz göstəricisi idi: "Biz sayısız-hesabsız tədbirlər görmüşük. Mən bütün beynəlxalq təşkilatlarla olmuşam, dünyanın ən böyük dövlətlərinin

prezidentləri, dövlət başçıları ilə dərhlər görüşmüşəm, elə bir beynəlxalq təşkilat yoxdur ki, orada olmasın, Azərbaycanın əsas problemlərini, tələblərini deməyim. Bu görüşlərin, danışıqların hamısı bir məqsəd daşıyır, Azərbaycanın haqq-ədalət işini, ölkəmizə qarşı olmuş hərbi təcavüzü dünya ictimaiyyətinə anlatmaq, sübut etmək". Bu sözlər yadıma Ulu Öndərin 1996-cı il aprelin 28-də Qurban Məcburi köçkünləri ilə görüşünü salır. O zaman 17 sayılı Sabunçu-Əzizbəyov (İndiki Xəzər) seçki dairəsində Milli Məclisin deputatı kimi mən də tədbirə dəvətli idim. Yeri gəlmişkən, qeyd edim ki, xalqın, millətin vəkili kimi şərəfli statusu daşıdığım 10 ilin 8-i də məhz elə Heydər Əliyevin dövrünə, həm də dövlət quruculuğunun ən çətin illərinə təsadüf edib. Tədbirdə onunla yanaşı əyləşmişdim. Xatirimdədir, "Sizinlə elə görüşmək istəyirdim", - deyər söhbətə rahat keçirdim. Çoxlu suallar vermişdi, bunlar yaşadığımız məntəqə, insanların sosial-maddi durumu, qarşılaşdığım problemlərlə bağlı ən müxtəlif məsələləri əhatə edirdi. Və mən bu həddən ziyadə ciddi, məsuliyyətli, tələpkar zahiri görünüşünə batınmdə olduca sadə, son dərəcə səmimi obrazın varlığını şəxsi qonaqların əsasında xəbərdar idim. İndi çoxu Heydər Əliyev haqqında danışarkən tez-tez onun dolğun formada xarakterizə edən, mübalığədən uzaq "fenomenal" insan sözünü işlədir. Amma həmin gün mən bu fenomenliyin altqatında yatan siri kəşf etmişdim. Onun bu zirvəyə yüksəlməsində müstəsna əhəmiyyət daşıyan, qətiyyətli olduğu qədər həm də sıradan biri kimi davranmaq istedadına canlı-canlı şahidlik etmişdim. Bəli, tarixyöv tək-tük insanlara nəsihət olan Ümummilli Lider fəxri statusunun hər bir insana, hər bir fərdə təkrarsız, əvəzolunmaz şəxsiyyət kimi individual yanaşma prinsipini həyat tərzinə çevirmək bacarığı idi bu yüksəlişin əsas səbəbi. Doğma, sadə, pafosdan uzaq, içimizdən biri kimi: "Sizin dərdiniz, qayğınız mənim ürəyimdədir. Hər biriniz vətəniyyətini mənim qəlbimə incidir, sıxır. Mən sizinləyəm. Hesab edin ki, o qadınlarda yaşayan qaçqınlarla bir yerdə yaşayıram. Bilirəm ki, siz çox böyük əzab-əziyyətlərə dözsünüz. Sizin vəziyyətinizi heç olmasa müəyyən qədər yüngülləşdirmək üçün gəcə-gündüz əlimizdən gələni edirik". Hər kəsin həyatında bu və ya digər formada bir Heydər Əliyev toxunuşu vardı. Bu özəlliyi ilə yanaşı, xatolik situasiyalarda ən optimal variantın seçilərkən təbii, məntiqli uzaqgörənlik, siyasi fəviyyət və bütün sadalananların fəvqində duran zamanın düzgün dəyərləndirilməsi idi böyük bir ulusun öndəri olmanın əsas göstəricisi. Bu, hə-

qiqətdən də, uca Allahın ona bəxş etdiyi vergimi deyim, dəyərmi deyim, inco bunun adını qoymaqda çətinlik çəkərim, bir istedaddır.

"Siz Məkkə ziyarətində olmusunuz, deyilmi? Məkkəni içini görmüsünüz?", - deyər soruşdu. "Xeyr, cənab Prezident, lakin televiziya və mətbuatdan mənə məlumdur ki, Siz bu xoşbəxtlik nəsihət olub. Nə var idi orada?, - marağımı gizlətmədim. "Məkkəni içini dörd bir yanında sandıqlar, onların üstündə rəhilərdə açığ Qurranlar var idi. Bilirsiniz, mən orda ərazi bütövlüyümüzün bərpa olunması, torpaqlarımızın işğaldan azad olunması üçün çox səmimi dualar etdim, çox səmimi", - deyər təkrarladı. Səsinde hüzn qarışıq bir inam, ümid sezişilməkdə idi. Mən onda başa düşdüm ki, onun üçün Qarabağ məsələsi Vətənin bölünməzliyindən, bütövlüyündən əlavə nəso daha başqa, daha fərqli, bunların da fəvqündə duracaq bir mənə, mahiyyət kəsb edir. Görüşdə söylədiyim nitqə o inam, o ümid daha aydın çalarlarla əksini tapmışdı: "Nə qədər ağır, çətin olsa da, nəyin bahasına olsa da, biz torpaqlarımızı geriyyə qaytaracağıq, yəni işğaldan azad edəcəyik, onların sahibi olacağıq. Müstəqil dövlət kimi Azərbaycan bütün torpaqlarının sahibi olmalıdır. Son damla qanımızla mübarizə aparıb, bir qarış torpağımızı da yadlara verməyəcəyik". Ruhunuz şad olsun, Ulu Öndərimiz!

İndi o günlərin ürəklərdə yuva salmış ağır-acısını, gözlərə çökmüş kədərini boğazlarda duyulənmiş qəhərin cəsarətli rəhbərin "Tapşırıq yerinə yetirildi. Məruzə edir: Ali Baş Komandan İlham Əliyev!" sədalarının sevinc göz yaşları yuyur. İlahi, bir cümlə dünyaya sığmayan sevincin yükünü necə daşıyıbirmiş? İlham Əliyev, onun bir çağırışı ilə ölmə tələsən oğullar yalnız Qarabağ deyil, Qarabağla birlikdə əlimizdən alınmış nəfəsi, həsrətində olduğumuz havanı, qürurumuzu, şərəfimizi, qeyrətimizi bizlərə qaytardı. Nəminkünlü mükənnə, xəyal dolu yuxularımızı gerçəyə çevirdilər.

Bu gün səni sənəzs anırıq. Özün qədər inandığın İlahının intellektini, cürotini, cəsarətini, bacarığını, genetik kodlarının daşıyıcısının ümidlərini doğrultduğunu, arxalandığını xalqın birliyini, böyüklüyünü, özəmətinə, sədaqətini, güvəndiyin oğulların, igidlərin, ərənlərin qəhrəmanlığını, rəşadətini, ölmədən keçərək ölmə-süzləşdiyini, Müzəffər Ali Baş Komandanın tapşırığını yerinə yetirdiyini, Vətənin ərəzi bütövlüyünü təmin etdiyini, canından artıq sevdiyi Azərbaycanın əmin ərələyə etibar etdiyini görüb gözün arxada qalmadığı üçün... ruhun şaddır, Ulu Öndər!!!

Əsmətəxanım MƏMMƏDOVA,
Bakı Dövlət Universiteti
Şərqşünaslıq fakültəsinin
dosenti, filologiya üzrə
fəlsəfə doktoru



Milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində Ulu Öndərin böyük xidmətləri olub

Ölkəmizdə geniş şəkildə qeyd olunan "Heydər Əliyev İli" çərçivəsində İçərişəhər Cümə məscidi icmasının təşkilatçılığı ilə dövlət qurumlarının, Milli Məclisin deputatlarının, Qafqaz Müsəlmanları İdarəsi, şəhid ailələri üzvləri, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən "Ulu Öndər və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, müqəddəs kitabımız "Qurani-Kərim" in oxunuşu ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyev və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soyaqlarımızın əziz xatirəsinə bircəqəlik sükut anılıb. Ümummilli Liderin ictimai-siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər Cümə məscidi dini icmasının sədri professor həacı Surxay Məmmədli Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi xadim kimi müstəqil Azərbaycanın dövlətçilik tarixindəki müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində geniş fəaliyyətinə danışıb. Onun ölkəmizin inkişaf və tərəqqisi üçün atdığı addımlardan, Azərbaycanı dini ibadət yerlərinin təmiri, bərpası və qorunması istiqamətində gördüyü işlərdən bəhs edib.

Qeyd edilib ki, hazırda Ulu Öndərin ali ideyalarının gerçəkləşməsində Prezident İlham Əliyevlə birgə onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da yaxından iştirak edib. Onun illər ərzində yedörlərini dini ibadət yerlərinin tikintisi, təmiri aparılıb. Bu gün işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri həyata keçirilir və çox sevindirici haldır ki, bərpa edilən və yeni tikilən obyektlər arasında mənfur düşmənin dağıtdığı məscidlərimiz də var. Hacı Surxay bu işlərdə Prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya öz dərin minnətdarlığını bildirib.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Milli Məclisin deputatları Anar İsgəndərov, Aydın Hüseynov, Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini həacı Bəxtiyar Nəcəfov, şəhid anaları Mehriban Əmrəhova və Mehriban Əbdürrəhmanova qeyd ediblər ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, həmçinin təbliğində Ulu Öndər Heydər Əliyevin çox böyük xidmətləri olub. Ümummilli Lider yalnız mənəvi dəyərlərimizin, milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirilib.

Diqqətə çatdırılıb ki, milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və onu qorumaq əzmində olacaq. "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" deyən Ulu Öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durub.

Bu gün milli-mənəvi dəyərlərimiz Ulu Öndərin siyasətinin layiqli davamçısı, Prezident, Vətən müharibəsində qalib Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən qorunur. Bu siyasətin davamı kimi aparılan yenidənqurma işlərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da böyük zəhməti var. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyeva Azərbaycanın bütün guşələrində, o cümlədən Səbail rayonundakı Bibiheybət ziyarətgahında, həmçinin digər bölgələrimizdə və xüsusilə də işğaldan azad edilən ərəzələrdə böyük abadlıq və quruculuq işlərinə imza atıb.



"Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq" mövzusunda konfrans keçirilib

Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq" mövzusunda konfrans keçirilib.



AZƏRTAC xəbər verir ki, əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişli ilə ərsəyə gətirilmiş "Müzəffər Komandan" sənədli filmi nümayiş etdirilib.

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanca bütün dinlərin nümayəndələri dini ayinlərini, öz ibadətlerini sərbəst şəkildə yerinə yetirirlər. Bu gün Azərbaycan əhalisinin təxminən 96 faizi müsəlmandır.

Azərbaycanın müsəlman dünyasının bir parçası olduğunu vurğulayan komitə sədri qeyd edib ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, bununla yanaşı, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var.

Mübariz Qurbanlının sözlərinə görə, hazırda Azərbaycanda qeyri-müsəlman icmaların sayı 37-dir.

"Azərbaycan müstəqilliyini bərpa edəndə cəmi 17 məscid var idisə, bu gün onların sayı 2253-dür. Yalnız son 20 ildə Azərbaycanda 435 məscid inşa edilərək istifadəyə verilib. İşgəldən azad olunmuş orazilərdə hazırda dini abidələrin bərpası işləri gedir. Ermənilər istər islam, istərsə də xristianlığa və digər dinlərə qarşı vəhşilik ediblər", - deyərək komitə sədri vurğulayıb.

Azərbaycanda din adından istifadə edən radikal, ekstremist qrupların aradan qaldırılması istiqamətində işlərin davam etdirildiyini deyən Mübariz Qurbanlı həmçinin bildirib: "Heç bir din radikalizmə xidmət etmir, bütün dinlər əmin-amanlığa çağırır. Amma dindən sui-istifadə edənlər var. Bu cür halların aradan qaldırılması istiqamətində geniş maarifləndirmə işi aparılır".

Müstəqilliyimiz bərpa edildikdən sonra Ümmümilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı dövlət din siyasətinin daha da möhkəmləndirilməsinə vurğulayan komitə sədri əlavə edib: "Son illərdə Azərbaycanın dünya ölkələri arasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunması, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında Prezident İlham Əliyevin xidmətləri danılmazdır".

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Aliyev qeyd edib ki, qırx dörd günlük Vətən müharibəsi Azərbaycanda din siyasətinin hansı səviyyədə olduğunu nümayiş etdirdi: "Təxminən 12 din və məzhəb təmsilçilərinin iştirak etdiyi müharibədə Azərbaycanın bir nəfər də fərarisi olmadı. Amma Ermənistanda 12 min fərarisi oldu. Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra Fransa başda olmaqla, bəzi dövlətlər Azərbaycanı təcrid etmək istəyirdilər. Amma istəklərinə nail olmadılar".

Digər çıxış edənlər - Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, arximandrit Aleksii Nikonorov, Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobil mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib

İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikası Ticarət Nazirliyi, Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən energetika, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, özəcaqlıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cəbrarov, Türkiyə Prezidentinin Maliyyə İdarəsinin müdiri Göksel Aşan və Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat forumda çıxış ediblər.

Vurğulanıb ki, dövlət başçılarımızın yorulmaz səyləri, şəxsi dostluq və qarşılıq münasibətləri, ardıcıl təşəbbüsləri, qarşılıqlı rəsmi səfərləri və görüşləri sayəsində müttəfiqlik münasibətləri bu gün ən yüksək zirvəyə çatıb. Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri bütün istiqamətlər üzrə inkişaf etməkdə və güclənməkdədir. Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir.

2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi də çoxvektorlu əməkdaşlıq potensialımızın, strateji məsələlərdə fəaliyyətimizin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Beynəlxalq və regional müstəvidə ölkələrimizin maraqlarını təmin edən əməkdaşlıq həyata keçirilir. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar çərçivəsində fəaliyyətlər önəmli.

Ölkələrimiz arasında imzalanmış sənədlər, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin iqtisadi vergitutmanın aradan qaldırılması haqqında sazişlər ikitərəfli hüquqi bazamızı daha da möhkəmləndirir. Bu günədək iki ölkə arasında yüzlərlə işgüzar tədbir, biznes-forumlar, ixrac missiyaları, işgüzar görüşlər və sərgilər keçirilib ki, bu da biznes dialoqunu genişləndirib, birgə layihələrin icrasını stimullaşdırıb.

Enerji sahəsində səmərəli əməkdaşlıq, uğurla reallaşdırılan birgə təşəbbüslər beynəlxalq arenada ölkələrimizin mövqeyini daha da gücləndirməklə yanaşı, regional təhlükəsizlikdə və enerji təchizatında mühüm rol oynayır. Forumda nəqliyyat sektorunda həyata keçirilən birgə strateji layihələr, xüsusilə Orta dəhliz və onun şaxələndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan-Türkiyə qarşılıqlı iqtisadi tərəfdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Türkiyə Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşdır. 2023-cü ilin 11 ayında ticarət dövriyyəsi təxminən 7,2 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin analoq dövrü ilə müqayisədə 33 faiz artıb. Ticarət əməkdaşlığında müşahidə olunan müsbət dinamika dövlət başçılarının tərəfdaşlığa qoyulan hədəfə sürətlə çatacağına inanıyır.

Azərbaycan xarici ölkələrdə ən çox investisiyanı Türkiyəyə yatırır. Həmçinin ölkəmizdə qeyri-neft-qaz sektoruna in-



vestisiya yatırın ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb. Qarşılıqlı sərmaçılıqların və sahibkarlığa dəstək sahəsində imkanların artırılması iqtisadi tərəfdaşlığı təşviq edir.

Tədbirdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev tərəfindən ölkəmizin biznes və investisiya mühiti barədə təqdimat keçirilib.

Forum çərçivəsində Azərbaycan və Türkiyə qurumları arasında son-dəklər imzalanması mərasimi baş tutub. AZPROMO və TÜİB arasında imzalanmış 2024-cü il üçün Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmi artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı

inkişaf məqsədlərinə uyğun birgə layihələrin təşviq etmək nəzərdə tutulub. DODEM MMC ilə "Multipak Ambalaj" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabları istehsal üzrə fabrik tikiləcək. "Diplomat LTD" ilə "Doğru Holding" arasında imzalanmış sənədə uyğun olaraq şirkət tərəfindən Azərbaycanda hotel tikiləcək.

Forum Azərbaycanda investisiya qoyuluş imkanları, ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu, kənd təsərrüfatı və qida sənayesi, həmçinin "yaşıl enerji", müdafiə sənayesi və sağlamliq turizmi üzrə panel sessiyalarla öz işini davam etdirib.

Sülhə aparan qətiyyətli siyasət və effektiv fəaliyyət

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında regionda formalaşan geosiyasi konfigurasiya və hərbi-siyasi yolla sülhə məcburətə tədbirləri ilkin nəticələrini verir. Lokal xarakterli antiterror tədbirlərinin ardınca Azərbaycanın beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərə uyğun olaraq suveren haqlarını bərpa etməsindən ötən 3 ay ərzində son 30 ildə ilk dəfədir ki, Azərbaycan və Ermənistan şərti sərhədlərində atəş səsleri eşidilmir. Dövlət başçısının dikte etdiyi bu situasiya faktiki sülhə nail olmaq deməkdir".



Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, Azərbaycan bu realığa tarixin və proseslərin təbii axarında nail olmayıb. Bu situasiya ciddi siyasi iradonun, qətiyyətli mövqeyin və uzunmüddətli effektiv fəaliyyətin nəticəsində meydana çıxıb.

Bəhruz Məhərrəmov bildirib ki, hərbi-siyasi zəfərimizə qədər Prezident İlham Əliyev güclü iqtisadiyyat formalaşdırıb, iqtisadi və siyasi müstəqilliyimizi möhkəmləndirib, regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurub, həmçinin vətənpərvər gənclik yetişdirib: "Prezident bütün dünyaya xalqımızın nəyə qadir olduğunu sübut etdi. Strateji əhəmiyyətinə görə faydasından çox zərərini gördüyümüz cəfərfəfiyyəti ilk dəfə məhz İlham Əliyev dividend gətirən milli kapitala çevirdi. Dövlət başçısı eyni zamanda xalqın vahidliyini həm hüquqi, həm mənəvi cəhətdən təcəssüm etdirməyi bacaran lider kimi Ulu Öndər Heydər Əliyevin nail olduğu milli birliyi daha da möhkəmləndirdi. Xalq-iqtidar-ordu birliyi də öz növbəsində arzu etdiyimiz və beynəlxalq hüquqa əsaslanan situasiyanı dikte etdi. Digər tərəfdən, möhtərəm Prezidentin iradəsi ilə reallaşdırılan layihələr bu gün faktiki olaraq Azərbaycanı Avropa üçün alternativsiz və cazibədar enerji təchizatçısına, eləcə də bir sıra dövlətlərin enerji təhlükəsizliyində həlledici rol sahibinə çevirib".

Deputatın sözlərinə görə, ölkəmiz öleyhinə mövqə tutanlar cəmi üç ay öncə, lokal xarakterli antiterror tədbirlərinin ardınca Azərbaycan liderinin beynəlxalq hüquqa əsaslanan mövqeyinin, habelə artan hərbi-siyasi imkanlarımızın fərqi vararaq reallıqları qəbul etməyə, hətta önəmli qlobal oyuqun belə qərəzli mövqedən geri addım atmağa məcbur oldular. Heç şübhəsiz ki, Ermənistan da reallıqları anlamaqda, Azərbaycana qarşı revans iddialarının faydasız olduğunu başa düşməkdədir. İrəvan artıq anlayır ki, Prezident İlham Əliyev hər ifadəsi ciddi qəbul edilən, hesablaşılması zəruri olan qlobal miqyaslı liderdir. Nəzərə almaq lazımdır ki, bu günə qədər cənab İlham Əliyev nə deyibse, ona nail olub və yaratdığı reallığa da təminat verib. Ermənistan Prezidenti İlham Əliyevin beynəlxalq hüququn əliliyinə əsaslanan iradəsi qarşısında Qərbin yalnız bəyannamələri kifayətlənməli olduğunun da fərqindədir.

Bəhruz Məhərrəmov söyləyib ki, xoş niyyət, son üç ayda şərti sərhəddə sabitlik, Ermənistanın Azərbaycanla artıq hər iki ölkə arasında regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşsək münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini təsdiq etməsi iki ölkə arasında etimad mühitinin yarandığını göstəricisidir. Həmçinin humanizim dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq hərbiçilərin mübadiləsinin həyata keçirilməsi, COP çərçivəsində qarşılıqlı jestləmə də bu qəbildəndir.

Deputat əlavə edib ki, bütün bunlara Prezident İlham Əliyev hərbi-siyasi yolla nail olub: "Əgər Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra müzəffər Liderin qətiyyəti ilə bu ilin aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi baş tutmasaydı, habelə antiterror tədbirləri ilə cəmi 23 saatə separatizmə öldürücü zərbə vurulmasaydı, bu gün etimad quruculuğu prosesindən və yekun sülhə doğru real addımlardan danışa bilməzdik".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Sülhün astanasında...

Azərbaycanın qətiyyəti barışın əldə olunması üçün tarixi imkan yaradıb

30 ilə yaxın müddətdə danışıqlar vasitəsi ilə heç cür çözülməyən, əksinə, getdikcə həlli ağır problemə çevrilən Azərbaycan ilə Ermənistan arasındakı münəqişə məhz ölkəmizin BMT TŞ-nin qətnamələrini yerinə yetirərək torpaqlarını işğaldan qurtarmasından, eləcə də suverenliyini təmin etməsindən sonra, nəhayət ki, yeni məcraya, sülh istiqamətinə yön alıb.

Qazandığı Zəfərlə Cənubi Qafqazda təhlükəsizliyə, barışa, əmin-amanlığa yol açan Azərbaycan bölgənin inkişafı, tərəqqisi, gələcəyi naminə Ermənistan ilə normallaşmaya nail olunması üçün bütün mümkün addımları atır.

Son üç ayın ümidli mənzərəsi

Azərbaycanın illərdir "boz zona"ya çevrilmiş Qarabağ bölgəsində separatizmi məhv etməsindən

sonra iki ölkə arasında sülh istiqamətində irəliləyişlər əldə olunması göz qabağındadır.

Son üç aya nəzər saldıqda görürük ki, Ermənistan ilə Azərbaycan arasında diplomatik müstəvidə danışıqlar intensivləşib. Cəmi üç il əvvələ qədər düşmən olan bu ölkələr bu gün birgə açıqlama yayırlar, bir-birlərinə qarşı xoşməramlı addımlar atırlar. Aparılan danışıqların nəticəsində bu yaxınlarda əsirlərin mübadiləsinin aparılması da bunun mühüm göstəricilərindən oldu.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında xüsusi vurğulanırdı ki,

Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər.

Eyni zamanda Bakı rəsmi şəkilə bildirir ki, Azərbaycan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı bütün müzakirələrə baxmağa hazırdır.

Bir sözlə, bütün bunlar da real şəkildə ortaya qoyur ki, Azərbaycan ilə Ermənistan sülh prosesində birgə addımlar atmağa başlayıb.

Burada diqqəti çəkən əsas və vacib məqamlardan biri isə sülh prosesinin yalnız tərəflər arasında nizamlanması, heç bir kənar vasitə-

çiyə, üçüncü ölkələrə lüzum görülmədən həyata keçirilməsidir. Onsuz da rəsmi Bakı ikitərəfli görüşlərin sülhə gətirib çıxaracağını əminliklə bildirir və bu fikri hər zaman müdafiə edirdi.

Elə son hadisələr də bir daha təsdiq etdi ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün aparılan diplomatik danışıqlarda üçüncü tərəflərə ehtiyac yoxdur.

Qərb ölkələrinin qərəzli tezisləri çürüdü

Əyani faktlarla təsdiqini tapan bu gerçəklik həm də bəzi qərəzli

Qərb ölkələrinə adekvat cavab, sözlün əsl mənasında tərs şillədir desək, yanlışdır.

Danılmaz reallıqdır ki, 30 il müddətində münəqişənin danışıqlar yolu ilə həll oluna bilməməsində məhz qərəzli, ikili standartlı vasitəçilərin rolu böyük idi. Faktiki olaraq onlar sülh istiqamətində heç bir iş görmür, yalnız bu "öli" prosesin sonsuzadək sürməsinə səy göstərirdi, Azərbaycanın torpaqlarının işğalı ilə barışmasınə nail olmağa çalışırdılar.

Lakin 44 günlük Vətən müharibəsində ölkəmizin qələbəsi bütün məkrli planları alt-üst etdi, münəqişənin sülh yolu ilə olması da, hərbi yolu ilə həllinin mümkünliyini sübut etdi.

kənin barışa bu qədər yaxın olduğu zamanda savaşı daha uğun sayır, Ermənistanı silahlandıraraq, ona siyasi dəstək verərək revans qızıqdırmağa çalışırlar.

Ancaq Bakı yürüdüğü diplomatik siyasətlə mənfurların bu yolla regionumuza soxulmaq istəklərini gözləndirəndə qoydu, bir daha sübut etdi ki, Ermənistan ilə Azərbaycan arasında normallaşmaya nail olmaq üçün kənar qüvvələrə heç bir ehtiyac yoxdur. Sadəcə onların bölgəmizə burunlarını soxmamaları yeterlidir...

İrəvan da, nəhayət, xarici qərəzli havadarlarından bir hay olmadığının, yeganə seçiminin sülh olduğunun fərqi varır.

Bir sözlə, gedişat onu göstərir ki, Azərbaycanın yürütdüyü qətiyyətli siyasət Qafqazda dayanıqlı sülhə nail olunması üçün uyğun şərait formalaşdırıb.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"



QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR dirçəliş yolundadır

Artıq Cəbrayılın son kəndləri-dir. Bir azdan Zəngilan rayonunun ərazisi başlayacaq. Bəzi yerlərdə demiryol xətti lap yaxınlıqdan keçir. Buna da səbəb işğal dövründə Arzın sahilində yaradılmış süni göldür. Əvvəllər qatar yolu İran İslam Respublikası ilə sərhəddən keçirdi. Süni göl yaradıldığına görə indi demiryol xəttini köhnə yerindən çəkmək mümkün olmayıb. Ona görə də rayonun bu hissəsində reyslər Arzın xeyli yuxarısından salınıb. Deyirlər ki, qatar yolu Ağalı kəndindən keçərək Həkəri çayının üstündən o tərəfə adlayacaq. Sonra isə üzü yenişə - Altböyli, Xumarlı, Şərifan kəndlərinin ərazisindən keçərək Həkəri kəndinə gələcək. Buradan isə demiryol xətti övəlki yeri ilə Mincivan qəsəbəsinə, Zəngilan rayonuna və üzü Zəngəzurə, Naxçıvana doğru uzanacaq. Deməli, çox keçməyəcək ki, uzun illərdən sonra yenə də bu yerlərdən vaqonların, elektrovozların səsi eşidiləcək. İnsanlar doğma ocaqlarına qatarla çox rahatlıqla gedib-gələcəklər.

evləri uçurmaqla kifayətlənməyərək qəbiristanlığı da viran qoyublar. Başdaşlarını aşırıb, sinə daşını bir tərəfə ataraq qəbirləri qazıblar. Qəbirləri qazandan sonra meyitlərin sümüklərini çıxarıb maşınlarla yığıb harasa aparıblar. O böyüklükdə qəbiristanlıqda yolun qırağında iki-üç qəbir qalıb. Sakinlərdən bu sözləri eşidəndə istər-istəməz məəttəl qalırsan ki, axı yüz ilin, min ilin ölümlərinin sümükləri ermənilərin nöyünə lazım xeyli uzaqda yerləşirdi. Birçün onu deyər bilirik ki, ermənilər çox yaramaz və ləyaqətsiz məxluqlardır. Onlardan nə desən gözləmək olar.

Doğma ocaqlarımızın xoş qoxusu ruhumuza siğal çəkdi

Məmmədboyli kəndinin uçurulub-dağıdılmış sonuncu evləri də



kənddən indi yalnız uçurulmuş evlərin divarları qalıb.

Zəngilan rayonunun mərkəzində tikilən məscid uzaqdan diqqətimizi cəlb edir. Maşınımızı saxlayıb tikintisi davam edən məscidə baxırıq. Məsciddə son tamamlama prosesi gedir. Təmir işləri başa çatdıqdan sonra buradan uçulan azan səsi doğma ocaqlarına qayıtmış insanları yuxudan oyadacaq, yeni günlərə, yeni sabahlara səsləyəcək.

"Biz qayıtmışq, şəhidlər!"

Doğmalarımızın məzarlarını ziyarət etmək üçün rayon mərkəzinin yaxınlığındakı qəbiristanlığa getdik. Qəbiristanlıqda gördüklərimizdən dəhşətə gəldik. Aman Allah, ermənilər doğmalarımızın uyuduqları bu müqəddəs məkanı vandalcasına dağıtmışdılar. Sanki məzarlıqdan zirehli texnikaların qarvını keçmişdi. Hər yer viran olunmuşdu. Ermənilər torpaqlarımızı işğal etdikdən sonra ölümlərimizi də uyuduqları yerdə rahat qoymamışdılar. Aşırılmış, sındırılıb parça-parça edilmiş qəbir daşları erməni vəhşiliyini, erməni barbarlığını təsdiq edən danılmaz faktır. Dəhşət püskürən bu səhnələrə baxanlar bunu törədənləri yalnız və yalnız "vəhşi, barbar" adlandırardılar.

Qəbiristanlıqdan çıxıb Şəhidlər xiyabanına gəldik. Zəngilan işğal olunandan sonra erməni vəhşiləri buradakı qəbirləri də dağıtmışdılar. Qəsbkarlar xiyabandakı məzarlara qarşı daha amansızlıq etmişdilər. Çünki bu müqəddəs məkanda uyuyanlar bir vaxtlar işğalçılara qarşı vuruşmuşdular. Neçə-neçə erməniyə məhv etmişdilər. Ona görə də daşnaqlar Şəhidlər xiyabanını viran qoymuşdular. 20 oktyabr 2020-ci ildə Zəngilan işğaldan azad olunandan sonra xiyabanda uyuyan şəhidlərin doğmaları rayona gələndə yurdumuzun azadlığı uğrunda canından keçən oğulların məzarını bərpa etmişdilər. Ətrafında gül-çiçək əkməmişdilər, başdaşından üçrəngli bayrağımızı asmışdılar. Biz Şəhidlər xiyabanına addımlarımızı atanda bu müqəddəs məkanda bayraqların dalğalandığını gördük. Xiyabanın girişində ayaq saxlayıb şəhidlərin ruhuna dualar oxuduq. Həmin gün də ziyarətə gələnlər var idi. Xiyabandakı məzarlara baxanda özümüzə gələndə əslən oğulların məzarını bərpa etmişdilər. "Şəhidlər, biz qayıtmışq! Artıq torpaqlarımız işğaldan azad olunub. Məzarımızda rahat uyuyun, düşmənlərdən qisasınız alınmış!"

Zəngilanda hara getdikə, harada olduqsa, hər addımda quruculuq və bərpa işləri gördük. Şükürlər olsun ki, 2020-ci ilin payızında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalçıları üzərində Zəfər qazandı. Qazanılan bu Zəfər nəticəsində 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımız azad olundu. Üç ildən çoxdur ki, düşmənlərdən təmizlənmiş ərazilərdə bərpa və quruculuq işləri aparılır. Artıq həsrətə, intizara son qoyulub. Bundan sonra bütün səhərlərimiz sevincə açılacaq. Sevincə açılan səhərlərimiz isə həmişə bizə xoşbəhtlik gətirəcək...

Elçin VƏLİYEV,
Vahid MƏHƏRRƏMOV,
Dönməz ABBASOV,
"Azərbaycan"

Bakı-Zəngilan-Bakı

Erməni vəhşiliyini, erməni qəddarlığını heç vaxt unutmamalıyıq

Artıq üzü Zəngilana, doğma el-obamıza çatmağa haradasa qırxdəqi-qəlik yol qalıb. 2021-ci ilin sentyabr ayında ilk dəfə kəndimizə yaxınlaşanda bundan da həyəcanlı idik. Çünki həmin gəlişimiz 29 ildən sonrakı gəliş idi. Yurd həsrəti ürəyimi zi yandırdı yaxırdı. Budəfəki gediş isə iki ildən sonrakı idi. Amma yenə də həyəcanlanırdıq. Qarşıdakı çox da hündür olmayan dərəni aşandan sonra Zəngilan rayonunun ərazisinə qədəm qoyacaqdıq.

Budur, Zəngilanın başladığını göstərən lövhənin yanına çatırıq. Ətrafdakı gözəl mənzərəyə gözəduşlu baxırıq. Doğma yerlərə tamaşa etdikcə sevincdən gözlərimiz nəmlənir. Lövhənin yaxınlığında post qurulub. Yaxınlaşan kimi burada dayanan hərbiçilər əl qaldırıb bizi saxladılar. Sənədlərimizi yoxladıqdan sonra dedilər ki, siz Ağalı kəndinə gedib oradan ANAMA-nın nümayəndəsini özünüzlə götürməlisiniz. Hərbiçilərlə sağollaşan kimi yolumuza davam edirik. Qoynunda doğulub böyüdüyümüz kəndimiz yenidən qurulan, yenidən tikilən Ağalıdan aşağıdadır.

Ermənilərin işğal dövründə dərələrin arasından Qubadlı istiqamətinə çəkdiqləri torpaq yolla kəndimizə tərəf gedirik. Bir qədər keçəndən sonra qarşımızda geniş və təniş mənzərə açılır. Bu geniş mənzərədə görünən Məmmədboyli kəndidir. Sağ tərəfdəki dərələrin ətəyində bir vaxtlar kolxozun mal ferması və başqa təsərrüfatı yerləşirdi. İndi həmin binalardan heç bir iz qalmayıb. İzlə qalsın bir tərəfə, heç həmin istiqamət görünürmür də, çünki buradan iki böyük körpü çəkilib. Körpülərdən birinin üstündən demiryolu xətti, ikincisindən isə şose yolu keçir. Körpülər o qədər böyükdür ki, onun arxasındakı geniş əraziləri, bir-birinə səykənmiş dərələri görmək mümkün deyil.

Torpaq yoldan şoseyə çıxandan sonra Məmmədboyli kəndinin yaxınlığından keçirik. Gördüklərimizdən dəhşətə gəlirik. O böyüklükdə kənddə bir dənə də olsun salamat ev qalmayıb. Bir vaxtlar axarlı-baxarlı, səsi-küylü olan küçülər, məhəllələrə indi min ilin sakitliyi hökmranlıq edir. Aman Allah, evlər, həyətlər nə üçüncü görkəmədi! Əvvəlki illər bu küçülərdən, məhəllələrdən çox keçmişdik. Bu yerlərin hər qarşına, hər addımına bələd idik. Üzücü mənzərəyə baxdıqca ovqatımız korlanırdı. Ağrılı səhnələr ürəyimizi, qəlbimizi göynətsə də baxırıq. Ona görə baxırıq ki, erməni vəhşiliyini, erməni qəddarlığını, erməni vandalizmini heç vaxt unutmayaq. Yaddaşımızın dərin qatlarına yazıb zaman-zaman gələcək nəsillərə çatdıraq.

Əvvəlki günlər gəlib ev-əşiyinə baxan yaxından tanıdığımız kənd sakinlərinin bir neçəsi ilə görüşüb söhbət etmişdik. Onlardan eşitdiklərimizdən dəhşətə gəlmişdik. Sakinlər danışdırdılar ki, ermənilər Məmmədboyli kəndini dağıtmaqda,

ötüb arxada qalır. Budur, qoynunda dünyaya göz açdığımız kəndimizin dərələri, təpələri görürsən. Doğma yerləri görəndə kimi özümüzdən əslən olmadığımız sevinc dolu həyəcanla çırpınmağa başlayır. Yol yoldaşlarımızın da üz-gözünə sevinc ələnib. Həyəcanlı baxışlarla irəli boylanırıq. İki-üç dəqiqədən sonra doğma kəndimiz bizi qoynuna alacaq. Xoşbəxt anlar, xoşbəxt dəqiqələr yaşayacağıq.

Kəndimizin adı yazılan kiçik lövhənin yaxınlığında maşını saxladığımız yerdə düşüb kövrək addımlarla lövhənin yanına gəlirik. Babaylı-nümayəndəsini özünüzlə götürməlisiniz. Hərbiçilərlə sağollaşan kimi yolumuza davam edirik. Qoynunda doğulub böyüdüyümüz kəndimiz yenidən qurulan, yenidən tikilən Ağalıdan aşağıdadır.

Ermənilərin işğal dövründə dərələrin arasından Qubadlı istiqamətinə çəkdiqləri torpaq yolla kəndimizə tərəf gedirik. Bir qədər keçəndən sonra qarşımızda geniş və təniş mənzərə açılır. Bu geniş mənzərədə görünən Məmmədboyli kəndidir. Sağ tərəfdəki dərələrin ətəyində bir vaxtlar kolxozun mal ferması və başqa təsərrüfatı yerləşirdi. İndi həmin binalardan heç bir iz qalmayıb. İzlə qalsın bir tərəfə, heç həmin istiqamət görünürmür də, çünki buradan iki böyük körpü çəkilib. Körpülərdən birinin üstündən demiryolu xətti, ikincisindən isə şose yolu keçir. Körpülər o qədər böyükdür ki, onun arxasındakı geniş əraziləri, bir-birinə səykənmiş dərələri görmək mümkün deyil.

Artıq tikinti işləri başa çatmış, Ağalı kəndinin sakinləri məskunlaşdıqları dəniz qayalarından çıxaraq geriyyə dönmüş və doğma ocaqlarında çox rahatca yaşayırdılar.

Kəndimizdən çıxıb bir az irəli gedəndən sonra yenidən tikilmiş Ağalı kəndi gözlərimiz qarşısında gözəl bir tablo kimi açıldı. Xeyli müddətdir ki, kənd sakinlərinin bir hissəsi doğma ocaqlarına qayıdıblar. Kənddə böyük quruculuq və bərpa işləri aparılıb. Demək olar ki,



Ağalı övəlki görkəmini dəyişib, daha da gözəlləşib. Düzüldür, hələ bu görkəmə gözümlə alışmayıb. Çünki kənd yaddaşımızda övəlki məhəllələri, evləri ilə qalıb. Amma zaman keçdikcə gözümlə yeni görkəmə də alışacağıq. Əsas odur ki, həsrətə, intizara son qoyulub, kənd sakinləri 30 ildən sonra doğma el-obalarına qayıdıblar. Bir müddətdən sonra sakinlərin ökdikləri ağaclar böyüyüb səmaya qalxacaq, ətraf yaşılğa bürünəcək. Getdikcə Ağalı kəndi daha da gözəlləşəcək. İnsanlar bu gözəllik qoynunda bir az da rahat yaşayacaqlar.

Yol bizi Ağalının yeni salınmış mərkəzinə aparıb çıxarırdı. Kənddə tikinti-bərpa işləri dayanmayıb. Yenə də evlər tikilir, yeni məhəllələr salınır. Evlərlə bərabər insanların rahatlığını təmin etmək üçün yeni obyektlər də inşa edilir. Ağır tonajlı maşınlar buradakı dərələrin birinin ətəyində "məskən" salıb. Geniş dərələrin birində texnikalar üçün sayyar park yaradılıb. Başqa xidmətlərlə yanaşı, Ağalı kəndində yanacaqda qurtarma məntəqəsi də fəaliyyət göstərir. Yeni çəkilən demiryol xətti Ağalı kəndinə qədər düz gəlir. Buradan isə üzü Həkəri çayına tərəf dönür. Ağalıda da demiryol xətti ilə şose yolu yanaşıdır. Qoşa qanad kimi Həkəriyə tərəf uzanıb gedir. Ağalıdakı ürəkəcan, qolboxşayan bu gözəllik aparılan quruculuq işlərindən sonra bütün bölgələrə ayaq açacaq.



Ovqatımıza ovqat qatan mənzərələr

Doğma yurdumuzdaydıq. Səhərimiz sevincə açılıb, üzümüz güllür, yol yorğunluğumuz da keçib. Evlərin yenidən tikilib sahiblərinin istifadəsinə verilmiş Ağalı kəndindəki abadlıq işləri ilə yaxından tanış olmaq istəyirdik. Üzü Zəngilana Şərifan kəndinin ətəyindəki körpüdən keçərək Həkəri çayının sahilinə çatırıq. Sahilində uşaqlığımız keçən çay elə övəlki sürəti ilə, şirliyi ilə axıb gedir. Bu da yenidən tikilmiş və sakinlərinin qəbul etmiş Ağalı ilə üzübüz olan Altböyli kəndi. Altböyli kəndinin də yenidən qurulması üçün uğurlu işlər aparılır. Gün gələcək ki, başqa yaşayış məntəqələri kimi, Altböyli kəndinin də sakinləri dövlətin onlar üçün tikdiyi evlərinə qayıdacaqlar. İllərdən sonra doğma ocaqlar onları qoynuna alacaq. Üzü Zəngilana mərkəzinə doğru çəkilən yollar genişliyi və səliqə-sahmanı ilə gərənlərin diqqətini özünə çəkir. Bu yollarda son tamamlama işləri aparılır. Yaxın zamanlarda işlər yekunlaşacaq, yollar insanların istifadəsinə veriləcək. Çəkilmiş rahat yollar quruculuq prosesini daha da sürətləndirəcək. Ağırtonajlı maşınlar tikinti materiallarını bu yollarda vaxtılı-vaxtında ünvanına çatdıracaq.



Ulduz kimi parlayan aeroport

Geniş yollar bizi qoynuna alır. Yolumuz Zəngilan beynəlxalq aeroportunun yaxınlığından keçir. Aeroport uzaqdıqca uzanıb gedən düzənlikdə ulduz kimi parlayıb ətrafa gur işıq saçır. Zaman keçdikcə bu gur işıq işğaldan azad olunmuş bütün el-obaları nura boyayacaq. Ətrafi seyr edə-edə rayon mərkəzinə doğru gedirik. Bu yerlərin hər addımı, hər qarışı bizə doğmadı.





Qalib Qarabağ - Ordu-Xalq birliyidir



Dünən səhər çağında "Koroğlu" metrostansiyası yaxınlığından media təmsilçiləri və azarkeşlər üçün xüsusi ayrılmış avtobuslarla Xankəndiyə yola düşdük. Bizi həyəcanlı bir səfər gözləyirdi: bir neçə saatdan sonra yenidən bərpa olunmuş şəhər stadionunda ilk idman tədbirinə - futbol üzrə Azərbaycan Kuboku yarışlarının 1/8 mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" və MOİK klubları arasında qarşılaşmaya start verilməkdədir.

İşğaldan azad edilmiş ərazilərdə ilk futbol matçı

Saat 12:00 radələrində şəhərin əsas prospektində yerləşən meydanına daxil oluruq. Həmin an Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan bayrağını ucaldıqdan sonra çıxışında dediyi sözləri xatırlayıram: "Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında... Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir".

Çox qərribə hisslər keçirirəm. Analoji təəssüratları öten il - 30 ildən sonra yenidən müqəddəs torpağımıza ayaq basdığım Şuşada da yaşamışdım. Düzi, bu hissləri sözlərlə ifadə etmək çox çətindir - öz, ürvi və ön dərin arzularımızın reallaşması ilə həsrətimizə son qoyuldu...

Xankəndidə stadionun inşasına 1955-ci ildə başlanılmış və 1956-cı ildə istifadəyə verilmişdir. Bu arena ilk dəfə SSRİ-nin qanlı diktatoru İosif Stalinin, bir müddət keçdikdən sonra isə çoxsaylı azərbaycanlıların daha bir qatili Stepan Şaumyanın adlarını daşıyıb. Süni otörtüklü stadionda tamaşaçı tutumu 15 min nəfərdir.

SSRİ dövründə stadionda yerli "Qarabağ" komandası ev oyunlarını keçirib. Təxminən 30 illik fasilədən sonra - 2023-cü ilin sentyabrında arena Gəncələr və İdman Nazirliyinin nəzarətinə qayıdıb. Oyunun başlanmasına az qalır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadionla gəlirlər. Dövlət başçısı arenaya toplaşanları salamladıqdan sonra dedi: "İlk dəfədir işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gün qəhrəman şəhidlərimizin

uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq. Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var".

"Ev oyunlarımızı Xankəndidə oynamaq istəyordük"

Prezidentin çıxışından sonra Dövlət himni səsləndirildi, ardınca isə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların öz xatirəsi bərdəqəlik sükutla yad edildi.

Saat 14:00-da baş hakim Əli Əliyevin fiti ilə tarixi oyuna start verildi. Meydanın süni otörtüyü olmasından hiss edilirdi ki, bu, "Qarabağ" kimi sürətli və qısa ötürmələrə üstünlük verən komandalara çətinlik yaradır. Oyuna hər iki tərəf qarşılıqlı hücumlarla başladı. MOİK futbolçularının həyəcanlı və təcrübəli olmaları əldə etdikləri firsətləri boş vermələrindən sezişirdi. Ancaq unutmayaq ki, Ağdam klubunun əsas heyət üzvlərindən bir neçəsi oynamırdı. Bunlara baxmayaraq, ağdamlılar daha çox topa sahib olur, xüsusilə cinahlardan qurulan hücumlara üstünlük verirdilər. Bütün sözlərə baxmayaraq ilk hissədə qol olmadı.

Fasilədən sonra təzyiqli artıran "Qarabağ" qol epizodları yaratsa da, bundan yararlanı bilmirdi. Son dəqiqələrdə fiziki yorğunluq topsuz oyunda da oyunçuların iş əmsalını aşağı saldı. Nəhayət, gözlənilən qol son dəqiqədə gəldi. Nəriman Axundzadə ağdamlılara qələbə qazandıran qolu vurdu.

Yekunda 1:0 hesabı ilə qalib gələn "Qarabağ" 1/4 finala vəsiqə qazandı.

Matç başa çatdıqdan sonra komandalarnın baş məşqçiləri təəssüratlarını jurnalistlərlə bölüşdülər.

MOİK-in baş məşqçisi Qəzənfər Abbasov oyunun tarixi torpaqlarımızda keçirilməsinə görə Ali Baş Komandana, ordu-muza minnətdarlığımı bildirdi və dedi ki, Allah şəhidlərimizə rəhmət eləsin. Çünki bu gün onların sayəsində Xankəndidəyik.

Oyuna gəlincə, baş məşqçi dedi: "Qarabağ"ın gücü, futbolçuların səviyyəsi bəllidir. Əlimizdən gələni etməyə çalışdıq. Futbolçularımıza təşəkkür edirəm, bacardıqlarını etdilər. Qurban Qurbanov gözəl matça görə mənə təbriklərini çatdırdı. Futbolçularımız kimə qarşı oynadığımızı bildirdilər. Gözəl oyun göstərmək niyyətində idik. Ev oyunlarımızı Xankəndidə

oynamaq istəyordük. Bu, mənim üçün də şərəf olar".

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun təəssüratları isə belə oldu: "Burada ilk dəfədir ki, mətbuat konfransı keçirilir. Həddindən artıq həyəcanlıyam, neçə illərdir ki, bunu hamı həsrətlə gözləyirdi. İnandırdı ki, ilk oyunumuzu Xankəndidə keçirəcəyik. Ali Baş Komandanımız, qəhrəman əsgərlərimiz sayəsində buradayıq. Oyuna gəldikdə isə mübarizə aparmaq çətin idi. Çünki hər kəs Xankəndi, Şuşa haqqında danışır, düşündürür. MOİK də sona qədər mübarizə apardı".

Qurban Qurbanov Prezident İlham Əliyevin yaxın günlərdə "İmarət" stadionunun inşasına başlanacağı ilə bağlı açıqlamasına da münasibət bildirərək dedi ki, dövlət başçısı həmişə əsl azərbaycanlı kimi davranır və tarixi ərazilərimizə sahib çıxır: "Dövlət başçısı "İmarət" stadionunun yenidən mövcud olmasını istəyir. Ümid edirəm ki, bir gün də orada oyun keçirəcəyik".

Qələbə bizim tariximizdə əbədi olacaq

1986-cı ildə yerli "Qarabağ" komandasının bombardiri və heyətində yeganə azərbaycanlı olan Samir Ələkbərovun təəssüratlarını bölüşür: "Uzun illərdən sonra Xankəndidə olmağımıza görə xoşbəxtəm. Qələbəmiz çox sevincidir. Mən qarabağlı deyiləm. Amma buralar üçün çox dərxişəm. Mənim ən böyük arzum idi ki, bu şəhərimiz geri qayıtsın, burada futbol klubu yaradılsın və rəhbəri mən olum. Əvvəllər belə klub var idi və heyətə ancaq ermənilər yer alırdı. Yeganə azərbaycanlı mən idim... Şükürlər olsun ki, yenidən bu stadionla ayaq basdıq. Bunu bizə yaşadan əsgərlərimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət etsin. Onların ruhu qarşısında baş əyirəm".

Azərbaycanın sərəvəti olan Xankəndidən qayıdıq və yenə dövlət başçısının bu şəhərin separatçılar və terrorçulardan azad olunmasından sonra dediklərini qururla xatırlayıram: "Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

Rizvan HİHALOĞLU,
"Azərbaycan"

Bakı-Xankəndi-Bakı

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

"Bank Respublika" ASC səhmdarlarının növbədənkonar ümumi yığıncağı 23 yanvar 2024-cü il saat 12:00-da bankın Xaqanı küçəsi, 21 ünvanında yerləşən baş ofisində keçiriləcək.

Gündəlikdəki məsələlər:

- İclasın sərədrinin və katibinin təyin edilməsi.
- İclasın gündəliyinin təsdiq edilməsi.
- "Bank Respublika" ASC-nin ilin maliyyə nəticələri və mükafatın ödənilməsi haqqında.
- Xalis mənfəətinin bölüşdürülməsi haqqında.

Rəhbərlik

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5270
Sifariş 3332

Qiyəti 40 qəpik

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışına başlanılır!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatıayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmatbuatıayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Qızılca təhlükəsi davam edir

Son aylar bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da qızılca virusuna kütləvi yoluxma halları müşahidə edilir. Yüksək yoluxduruculuğa malik xəstəliyin orta və ali təhsil müəssisələrində sürətlə yayılması, virusa təkə əzəyşlərinin deyil, böyüklərin də yoluxması, hətta uşaqlar arasında ölüm hallarının qeydə alınması cəmiyyətdə ciddi narahatlığa səbəb olur.

Qızılca çox asanlıqla yayılan və ciddi fəsadlar yarada bilən infeksiyadır. Mütəxəssislər bildirirlər ki, xəstəliyin qarşısını almağın yeganə yolu kütləvi peyvəndləmənin aparılmasıdır.

3 aya qədər uşaqlar qızılca yoluxmurlar

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəllibova bildirir ki, qızılca - kəskin infeksiyon virusu mənşəli xəstəlik olub, temperaturun artması, intoksikasiya, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnməsi və ləkəli-papulyoz səpiklərlə səciyyələnir. "Qızılca istənilən yaşda müşahidə edilir. Lakin 1 yaşdan 4-5 yaşa qədər uşaqlar arasında daha çox rast gəlinir, 6 aya qədər uşaqlar qızılca ilə nadir hallarda xəstələnirlər. 3 aya qədər uşaqlar isə anadan ötürülən passiv immunitetin sayəsində bir qayda olaraq xəstələnmirlər".

N.Mütəllibova deyir ki, xəstə insandan yoluxma səpiklərin əmələ gəlməsindən 4-5 gün əvvəl baş verə bilər. İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayılır.



"Qızılcanın klinik mənzərəsində 3 dövr ayırd edilir: kataral və ya başlanğıc, səpiklər və piqmentasiya. Xəstəliyin başlanğıc dövrü bədənin temperaturunun 38,5-39°C-yə qədər artması, yuxarı tənəffüs yollarının və konyunktivanın zədələnməsi ilə səciyyələnir. Zökəm, boğazda ağrı, quru öskürək, bəzən xəstəliyin başlanğıcında inəg sindromu inkişaf edir. İşıqdan qorxma, konyunktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi müşahidə olunur. İlk səpik elementləri qulaqaxması, burun darağında xırda ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür. Bir sutka ərzində səpik üzdə, boynunda yayılır, sonrakı günlərdə bədənin keçərkək yuxarı və aşağı ətraflarda qeyd olunur", - deyər mütəxəssis bildirir.

Təmasdan sonra 72 saat ərzində peyvənd vurulmalıdır

N.Mütəllibova deyir ki, qızılca zamanı ağırlaşmalar xəstəliyin istənilən dövründə baş verə bilər: "Onlar əsas etibarilə ikinci infeksiyanın qoşulması ilə bağlıdır. Fəsadlaşma tənəffüs yollarının, orta qulağın, baş və onurğa beyin qişasının iltihabı ilə təzahür edir. Qızılca yoluxan şəxslər səpik göründükdən sonra 5 günə qədər təcrid olunurlar. Ağırlaşmalar olarsa, təcrid edilmiş 10 günə qədər uzanır".

Mütəxəssis qızılcanın profilaktikasının kompleks tədbirlərin aparılmasından ibarət olduğunu vurğulayır: "Uşaq müəssisələrində qızılcanın yayılmasının qarşısını almağın mühüm tədbir erkən diaqnostika və xəstənin vaxtında təcrid olunmasıdır. Xəstə müəyyən edilən infeksiyaya ocağında peyvənd olunmuş uşaqlar müşahidə edilməlidir. Peyvənd olunmayan uşaqlar qızılca yoluxan ilə təmas girdikdə təcrid olunaraq müşahidə edilməlidirlər. Təmasdan sonra 72 saat ərzində peyvənd olunmaq tövsiyə edilir. Digər infeksiyalarda olduğu kimi, qızılca xəstəliyinin də diaqnozu laborator müayinələrin aparılması nəticəsində təsdiqlənir. Qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitə peyvənddir. Aktiv immunizasiya yolu ilə xəstəlikdən, eləcə də onun fəsadlarından qorunmaq mümkündür".

Ölkəmizə Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi vaksinlər gətirilir. Peyvənd təqviminə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və ya məxmək infeksiyalarına qarşı vaksinasiya olunmalıdır. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 2 yaşına çatdıqda isə peyvəndin 2-ci dozası vurulmalıdır. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar təcili olaraq bu dozamı almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

Azərbaycana ilin sonunadək orta və yaşlı şəxslər üçün də qızılca vaksinlərinin gətiriləcəyi bildirilib.

rət olduğunu vurğulayır: "Uşaq müəssisələrində qızılcanın yayılmasının qarşısını almağın mühüm tədbir erkən diaqnostika və xəstənin vaxtında təcrid olunmasıdır. Xəstə müəyyən edilən infeksiyaya ocağında peyvənd olunmuş uşaqlar müşahidə edilməlidir. Peyvənd olunmayan uşaqlar qızılca yoluxan ilə təmas girdikdə təcrid olunaraq müşahidə edilməlidirlər. Təmasdan sonra 72 saat ərzində peyvənd olunmaq tövsiyə edilir. Digər infeksiyalarda olduğu kimi, qızılca xəstəliyinin də diaqnozu laborator müayinələrin aparılması nəticəsində təsdiqlənir. Qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitə peyvənddir. Aktiv immunizasiya yolu ilə xəstəlikdən, eləcə də onun fəsadlarından qorunmaq mümkündür".

Ölkəmizə Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi vaksinlər gətirilir. Peyvənd təqviminə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və ya məxmək infeksiyalarına qarşı vaksinasiya olunmalıdır. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 2 yaşına çatdıqda isə peyvəndin 2-ci dozası vurulmalıdır. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar təcili olaraq bu dozamı almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

Azərbaycana ilin sonunadək orta və yaşlı şəxslər üçün də qızılca vaksinlərinin gətiriləcəyi bildirilib.

İlqar XASPOLADOVA,
"Azərbaycan"

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

22 yanvar 2024-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən "Yelo Bank" ASC-nin baş ofisində səhmdarların növbəti Ümumi Yığıncağı keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

- Cari və təşkilati məsələlərə baxılması.
- Nizamnaməyə və Səhmdarların Ümumi Yığıncağı haqqında Əsasnaməyə dəyişikliklərin edilməsi.

Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedicisi sənədləri təqdim etməyiniz xahiş olunur.

Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir.

"Yelo Bank" ASC-nin Müşahidə Şurası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!

Gəncədən professor Vidadi Məmmədov Milli Məclisin komitə sədri Siyavuş Novruzova və ailəsinə əzizləri, Milli Məclisin keçmiş sədr müavini

YAŞAR ƏLİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.